



Devid Harris: "Bizim üçün Azərbaycanın regional və global əhəmiyyəti böyükdür"

2



SƏS

Nö 009 (6450) 18 yanvar
2022-ci il. Qiyməti 60 qəpik

Ermanistana növbəti xəbərdarlıq

və
dərs...



3

Həm oğru,

ham doğru?

Gənclərin

xaricdəki universitetlərə marağı

NƏDƏN QAYNAQLANIR?



16

"Gənclərin bugünkü gündə təhsil almaq üçün xaricə üz tutmasının bir çox səbəbləri var". Bu sözləri SIA-ya açıqlamasında "Vision Academy"nin rəhbəri Rəşad Abbasov bildirib. Onun sözlərinə görə, xaricdə fəaliyyət göstərən universitetlərin dünyada və ölkəmizdə müeyyən nüfuzu sahib olması və həmin universitetlərdə təhsilin daha da keyfiyyətliliyi olması bunun ən başlıca...



EKSPERT:
"Bağçalarda uşaqların qidalara tamah salanlar var"

"Dövlət və özəl bağçaların müqayisəsindən danışsaq, özəl bağçalar rəqabətə daha çox meyilliidlər. Yəni, dövlət bağçalarında...

4

Novruz bayramında növbəti
əfv sərəncamı gözlənilir?



"Bildiyimiz kimi, əfv sərəncamları cənab Prezident İlham Əliyev tərəfindən imzalanır. Demək olar ki əfv sərəncamlarının böyük əsəriyyəti Novruz bayramı münasibətilə cənab Prezident tərəfindən imzalanır". Bu sözləri SIA-ya açıqlamasında "Konstitusiya" Araşdırımlar...

5



Şəhidlər Xiyabani
20 Yanvara
necə hazırlanır

?

8

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumatə görə, "Şəhidlər Xiyabani"nda 20 Yanvar faciəsinin...

“Azərbaycanla Montenegro arasında dostluq münasibətləri mövcuddur”

Prezident İlham Əliyevlə Montenegro parlamentinin sədri Aleksa Beçiç arasında videoformatda görüş olub



Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Montenegro parlamentinin sədri Aleksa Beçiç arasında videoformatda görüş olub.

AZERTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanla Montenegro arasında dostluq münasibətlərinin olduğunu qeyd edərək, ölkələrimiz arasında, o cümlədən dövlət başçıları seviyyəsində mövcud yüksəksəviyyəli dialoqu vurğuladı, parlamentlərarası əlaqələrin inkişafından məmənunluğunu bildirdi. Dövlətimizin başçısı müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, enerji, nəqliyyat sahələrində əməkdaşlığın inkişaf üçün yaxşı zəminin olduğunu qeyd etdi və bu baxımdan hökumətlərarası birge komissiyanın fəaliyyətinin önemini vurguladı.

Montenegro parlamentinin sədri Aleksa Beçiç də öz növbəsində ölkələrimiz arasında feal siyasi dialoğun olduğunu məmənunluqla qeyd etdi.

Aleksa Beçiç Monteneqronun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini vurğuladı. Monteneqronun Azərbaycanın dostu olduğunu deyərək, ölkəmizin əldə etdiyi nailiyetlər münasibətlə xalqımızı təbrik etdi. Montenegro parlamentinin sədri ölkələrimiz arasında əlaqələrin strateji tərəfdəşlıq xarakteri daşıdığını qeyd edərək bu sahədə müvafiq sənədin imzalanmasının vacibliyini vurguladı.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən parlamentlərarası təsisatlar çərçivəsində ölkələrimizin qarşılıqlı dəstəyi və maraq doğuran digər məsələlər müzakirə olundu.

Devid Harris: “Bizim üçün Azərbaycanın regional və qlobal əhəmiyyəti böyükdür”

Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris təxəfəsində Azərbaycana səfəri ilə bağlı video paylaşüb. AZERTAC xəbər verir ki, D.Harris Heydər Əliyev Beynəlxalq Aeroportundan paylaşım edib.

O, paylaşımında Azərbaycana səfərlərini xatırladaraq ölkəmizin bir çox mənada heyrəndici olduğunu söyləyib. Qeyd edib ki, Cənubi Qafqazda, Xəzər dənizinin sahilində, Rusiya, İran, Gürcüstan və Ermənistanda sərhəddə yerləşən Azərbaycanın dünya üçün önəmi böyükdür.

O deyib: “Bizim üçün Azərbaycanın regional və qlobal əhəmiyyəti böyükdür. Azərbaycanın yəhudi icması üçün də önemlidir. 2500 ildir ki, yəhudilərin bu ərazilərdə yaşamasına baxmayaraq, heç vaxt antisemitizmə rast gəlinməyib”.



Devid Harris bildirib ki, uzun illər ərzində Azərbaycan yəhudiləri ilə dünyanın çeşidli ölkələrində qarşılaşış. Onların hər birinin ortaq cəhəti Azərbaycana bağlılıqlarıdır. Əhalisinin çox hissəsi şəhər məsələləri olan ölkədə onlar bir aile kimi birgə, mehriban şəraitdə yaşıyırlar. Azərbaycan İsrail dövləti üçün də önemlidir. Bizim diplomatik əlaqələrimiz var. Demək olar ki, iki ölkə arasında bütün sahələrdə əlaqələr sıxdır. Bu ölkə strateji əhəmiyyətinə, coğrafi mövqeyinə, zəngin enerji yataqlarına, ABŞ ilə münasibətlərinə, İsraille əməkdaşlığına, dini toleransiya və yəhudi xalqına göstərdiyi hörmətə görə böyük önəm daşıyır. Buna görə mən buraya 13-cü dəfədir gəlirəm”, - deyə Devid Harris vurğulayıb.



**İльхам Алиев – Украина и
Азербайджан всегда
поддерживали друг друга, всегда
поддерживали независимость,**

Gürcüstan KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfərindən yazır

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Koman- dan İlham Əliyevin Ukraynaya səfəri və söylədiyi fikirlər Gürcüstan mətbuatının da diqqət mərkəzində olub.

AZERTAC xəbər verir ki, “24news.ge”, “interpress.ge”, “kavkasiya.net”, “interpress-news.ge” informasiya portalları Azərbaycan Prezidentinin Ukraynaya səfərindən xəbərlər hazırlayaraq yayıblar. Azərbaycan, rus, ingilis və gürcü dillərində yayılan xəbərlərdə Azərbaycan Prezidentinin regional təhlükəsizlik, regional əməkdaşlıq, eləcə də Azərbaycan-Ukrayna ikitərəflə əməkdaşlığının inkişafı barədə fikirləri əksini tapıb.

Qeyd edək ki, “interpress.ge” portalı Azərbaycan və Ukrayna prezidentlərinin geniş tərkibdəki görüşünün tam mətnini oxuculara təqdim edib.

Ermənistana növbəti xəbərdarlıq və dərs...

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də ölkəmizin yerli media nümayəndələrinə verdiyi müsahibədə bir çox məsələlərə toxundu, bir sıra mesajlar verdi. Ölkədə görülen işlər, regionda mövcud vəziyyət, beynəlxalq münasibətlər sisteminde Azərbaycanın həyata keçirdiyi tədbirlər, Azərbaycan-Ermənistən arasında olan münasibətlərdən və digər məsələlərdən səhbet açdı. Bununla da vacib mesajları vermiş oldu. Həmişə olduğu kimi, Azərbaycan Prezidenti bu dəfə de vacib mesajlardan biri olan Ermənistən tərəfindən zaman-zaman töredilən təxribatlarla bağlı oldu. Xüsusilə, son günlər Ermənistən tərəfindən Kəlbəcər istiqamətində təxribatları ilə bağlı dövlət başçımızın xəbərkarlığı vacib mesajlardan oldu. Sözsüz ki, bu təxribatların da məsuliyyəti birbaşa Ermənistən siyasi hərbi rəhbərliyinin üzərinə düşür. Onlar belə təxribatlarla hər hansı bir məsələyə nail ola bilməyəcəklər.

"Biz ermənilərin hər zaman xanı təxribatlarının qarşısını qətiyyətələr alırıq, Ermənistən tərəfinə sərsidici zərbələr vururuz. Nə vaxt məsləhətdir, onda da biz hərbi əməliyyatı saxlayırıq və bizim hərbi əməliyyatların qarşısını heç bir qüvvə kəsa bilməz", - deyən dövlət başçısı bildirib ki, çünki Azərbaycan ordusu güclü və qüvvətli ordudur. Cənab Prezident xüsusilə vurğuladı ki, məhz Ermənistən tərəfi hər zaman olduğu kimi, növbəti dəfə de Azərbaycan ordusunun Ermənistən tərəfinin təxribatının qarşısını alarkən apardığı hərbi əməliyyatların dayandırılması üçün çoxlu sayda yarvarışlar ediblər, xahişlər ediblər. Baxmayaraq ki, həmin ərazilər müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilmiş rus sülhəməramlı kontingentinin nəzarəti altında olmayan ərazilərlər olsa da, məhz Rusiya sülhəməramlı kontingenti vasitəsilə Azərbaycan tərəfinə xahiş ediblər. Amma Azərbaycan tərəfi yalnız nə zaman dayandırılmasını məqsədə müvafiq sayıbsa, o zaman da dayandırıb. Müzəffər Ali Baş Komandanızın qeyd etdiyi kimi, onun əmri ilə hərbi əməliyyatlar axşam saat 21:30-da dayandırılmışdır. Bütün bunlar onu göstərir ki, Azərbaycan prezidenti, Müzəffər Ali Baş Komandanızın rəhbərliyi ilə Azərbaycan ordusu daha da güclənib, daha da qüvvətlenib və heç bir qüvvə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə təsir edə bilməz. Ermənistən tərəfindən yenidən hər hansı bir cəhd olarsa, onun qarşısı dərhal və qətiyyətələ alınacaqdır.

"Ermənistən əfsuslar olsun ki, ikinci Qarabağ müharibəsindən axıra qədər dərs çıxarmayıb"

Prezident İlham Əliyev müsahibəsi zamanı bir daha mesaj verərək, qeyd etdi ki, Ermənistən və onun havadarları bilsinlər ki, onlar tərəfindən töredilən təxribatların qarşısı qətiyyətələrə alınacaq və bizim qarşımızı heç bir qüvvə kəsə bilməz və bütövlükdə erməni cəmiyyəti müharibədəki məglubiyyətindən hələ özüne gələ bilməyib: "Biz görürük ki, birincisi, dediyim kimi, müharibədən sonrakı dövr ərzində hərbi təxribatlar və bir neçə dəfə belə cəhd edilmişdir - ham noyabr ayında, ondan əvvəl, dündən və istisna deyil ki, bundan sonra da belə cəhdler ediləcək. Təbii ki, Ermənistən rəhbərliyi və bütövlükdə cəmiyyəti müharibədəki məglubiyyətindən hələ özüne gələ bilməyib. Onlara elə bir ciddi psixoloji zərbə vurulub, psixoloji cəhdən elə zədələnlər ki, onların indi bütün ideoloji əsasları darmadağın edilib. Yəni, onların uyduruqları və özləri inandıqları bütün miflər dağıdılib. Onu biz 44 gün ərzində göstərmışik. Ona görə belə meyillər Ermənistən ictimaiyyətində var və istənilən hakimiyət ictimai rəylə hesablaşmalıdır. Ona görə belə meyillər davam edəcək. İkincisi, onu da biz unutmamalıyıq ki, indiki hakimiyət eger bir gün özünü daha konstruktiv aparırsa, faktiki olaraq müharibədən əvvəlki dövrdə müharibənin qaçılmaz olmasına şərtləndirdi. Axi "Qarabağ Ermənistəndir və nöqtə" deyən indiki hakimiyətin temsilcisidir, "Yeni torpaqlar uğrunda yeni müharibə" ilə bizi hədələyən indiki hakimiyətin temsilcisidir. Cıdır düzündə oynayan, Azərbaycan xalqının heysiyyətine toxunan indiki hakimiyətin temsilcisidir. Yəni, indi biz indiki hakimiyətin davranışına baxmamalıq, özümüzü aldatmamalıq. Məhz onlar Azərbaycan ərazilərini daim işğal altına

da saxlamaq fikrində idilər, məhz indiki hakimiyət dırnaqarası qondarma "Dağlıq Qarabağ respublikası"nın parlamentini Şuşaya köçürmək isteyirdi və hətta orada binanın daş işləri də artıq tamamlanmışdı. Biz onu yerlə bir etdik. Indiki hakimiyət nümayəndələri deyirdi ki, biz dırnaqarası "Dağlıq Qarabağ respublikası" ilə danışqlar aparmalıq və dırnaqarası "Dağlıq Qarabağ respublikası" danışqlar masasında olmalıdır. Yəni Koçaryan-Sarkisyan yox, məhz indiki hakimiyət. Ona görə yene de deyirəm, biz heç vaxt indiki hakimiyətin xoş sözlərinə aldamanmaliyiq. Heç vaxt unutmamalıq ki, biz hansı qonşu ilə qonşuluqda yaşayarıq. Sərhəddə töredilmiş təxribatlar da bundan qaynaqlanır".

Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacaqı"

Prezidentin açıqlamalarında onu da vurğulayıb ki, bölgədə baş verən proseslər heç bir halda bizim mövqeyimizi dəyişə bilməz: "Bunların imkanları artıb, yaxud da haradansa dəstək ala bilərlər. Amma unutmamalıdlar ki, ikinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayıaraq, biz istədiyimizə nail olacaqıq". Həmçinin, Prezident İlham Əliyevin Ermənistənə ünvanlanan xəbərdarlıqları bununla bitmir. Dövlət başçısı iki ölkənin birbirinin ərazi bütövlüyünü tanımaq şərtiə sülh sazişi imzalaması ilə bağlı Paşinyan hakimiyətinə konkret vaxt qoymuş: 6 ay. Əks təqdirdə, Azərbaycan da Ermənistənən ərazi bütövlüyünü tanımayacaq və bundan irəli gələn hadisələrin fəsadlarına İrəvan qatlanmalı olacaq: "Bizim xoşniyyətli davranışımız şərt deyil ki, ebədi olacaq və şərt deyil ki, bu təkliflər ebədi məsa üzərində qalacaq. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istə-



İlham Əliyev:

"Əgər biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək"

mırlarsa, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacaqı" - deyən Prezident daha sonra eləvə edib ki, "Amma mən qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, olmasın, onda görərik nə olacaq".

Ölkə başçısı onu da vurğulayıb ki, Ermənistəndən həm iqtidarda, həm müxalifətdə, həm də cəmiyyətdə güclü revanşist əhval-ruhiyyə var: "Təəssüf ki, biz bunu real həyatda da görürük. Elə dünən Azərbaycan hərbi qulluqçularına qarşı növbəti hərbi təxribat töredilib. Heç bir əsasi olmayan bu təcavüz nəticəsində Azərbaycanın hərbi qulluqçusu öldürülüb. Bu, müharibədən sonra baş verən birinci hadisə deyil. Təəssüf ki, bizim bundan əvvəlki cəza xarakterli bütün cavab tədbirlərimiz Ermənistən üçün ibret dərsi olmayıb. Dünənki hadisə də istisna deyil. Azərbaycan Silahlı Qüvvələri cinayətkarları cəzalandırmaq üçün qəti tədbirlər görüblər və bu gün müdafiə nazirindən alındığım məlumatə görə düşmən tərəfin 6-8 hərbi qulluqçusu məhv edilib, oxları yaranıb. Bu hadisədən bir qədər sonra erməni tərəfi təkidlə atəşin dayandırılmasını xahiş etməyə başladı. Lakin onlar başa düşməlidirlər ki, azərbaycanlı hərbi qulluqçunun ölümü heç vaxt onlara bağışlanmayacaq. Ermeni tərəfin çoxsaylı xahişlərinə, mən deyərdim, yarvarışlarına, bu hadisənin rusiyalı sülhəməramlıların məsuliyyət zonasında deyil, Kəlbəcər istiqamətində baş verməsinə, rusiyalı sülhəməramlıların da xahişlərinə baxmayaraq, saat 21:30-da mən müdafiə nazirinə komanda verdim ki, atəş dayandırılsın və erməni tə-

RƏFIQƏ KAMALQIZI

"Öldə olunan razılaşmalar Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın yeni keyfiyyətini nümayiş etdirir"

Azərbaycan Ukraynanın strateji tərəfdaşdır və Ukraynanın xarici siyasetində mühüm yer tutur. Azərbaycan Prezidenti İlham Əliyevin Kiyeva səfəri iki ölkə arasında strateji tərəfdaşlığın və etibarlı dostluğun bariz nümunəsidir. Bu fikirləri AZERTAC-a eksklüziv müsahibəsində Ukrayna Baş nazirinin müavini, Hökmətlərarası Komissiyanın həmsədri İrina Vereşuk deyib.



- Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya işgütar səfərinin yekunları barədə nə deyə bilərsiniz?

- Ukraynanın Milli Təhlükəsizlik Strategiyasında Azərbaycan bizim strateji tərəfdaşımız kimi göstərilir. Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında danişqlar nəinki strateji tərəfdaşlığı təsdiqledi, həm də yeni perspektivlərə yol açdı. Ukrayna Prezidenti Volodimir Zelenski bu danişqları ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ərəfəsində elamətdar hadisə adlandırıb.

Dövlət başçıları Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmış Birgə Bəyannamə imzalayıblar. Bəyannamədə dövlətlərimizin suverenliyi və ərazi bütövülüyünə qarşılıqlı dəstək verməyə hazır olduğunu təsbit edilib. O da çox vacibdir ki, dövlətlərimizin rəhbərləri enerji, hərbi-texniki, infrastruktur, nəqliyyat, aqrar-sənaye və digər sahələrdə aktivləşdirməyə dair əsaslı razılığa gəliblər. Bundan əlavə, imzalanmış Bəyannamə hibrid təhlükələrə qarşı mübarizədə əməkdaşlığın intensivləşdirilməsini nezərdə tutur. Müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsi perspektivini ayrıca qeyd etmək olar. Prezidentlərin görüşü, həmçinin müxtəlif sektorlarda əməkdaşlığı dair altı ikitərəflə sənədin imzalanması ilə nəticələnib.

Öldə olunan razılaşmalar Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın yeni keyfiyyətini nümayiş etdirir.

- Sizcə imzalanan sənədlər ikitərəflə ticarətin inkişafına hansı töhfələrini verə bilər?

- Qeyd etmək istəyirəm ki, 2021-ci ildə Ukrayna ilə Azərbaycan arasında ticaret dövriyyəsi son bir neçə ildə ilk dəfə olaraq təxminən 1 milyard ABŞ dollarına çatıb. Prezidentlər üç il ərzində ikitərəflə ticarətin həcmi iki dəfə artırmağı qarşıya məqsəd qoyublar. Ticaret, investisiya, ərzaq və enerji təhlükəsizliyinə aid olan imzalanmış sənədlər də mehz buna yönəlib.

- Azərbaycan-Ukrayna Hökmətlərərəsi Dövlət Komissiyanının həmsədri kim? hansı sahələri perspektivli hesab edirsiniz? Komissiyanın növbəti icası nə vaxta planlaşdırılır və əsas müzakirə mövzuları nə olacaq?

- Biz genişmiqyaslı birgə layihələre diqqət yetirməliyik. Bu, məsələn, Azərbaycan şirkətlərinin Ukraynada "Böyük Tikinti" programında, eləcə də Ukrayna şirkətlərinin Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində iştirakıdır. Söhbət həmdə enerji layihələrindən və neft emalı sahəsində əməkdaşlıqdan gedir.

Ərzaq təhlükəsizliyi kontekstində söhbət qida sənayesində birgə innovasiya layihələrindən gedir. Ərzaq məhsullarının idxlili, ixracı, tranziti və təkrarlı ixracı prosedurları.

rının sadələşdirilməsi üzrə əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb.

İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökmətlərarası Komissiyanın planlarına gəlince, onu deyim ki, Prezident Volodimir Zelenski və Prezident İlham Əliyev komissiyanın iclasının bu ilin birinci yarısında keçirilməsi ilə bağlı razılığa gəliblər.

- Azərbaycan və Ukrayna arasında ticarətin genişləndirilməsində əsas problemlərdən biri logistikadır. Nəqliyyat sahəsinin asanlaşdırılması üçün dövlət komissiyanı hansı layihələr üzrində işləyir?

- Şübhəsiz ki, tranzit potensialının inkişafı, ölkələr arasında ticarətin genişləndirilməsi daha çox ölkələrin infrastrukturun inkişafından asılıdır. Ona görə də müvafiq infrastrukturun yaradılması bizim prioritetlərimiz siyahısındadır. Prezident Volodimir Zelenski beynəlxalq avtomobil və dəmir yolu nəqliyyatı, eləcə də aviasiya sahəsində əməkdaşlığın intensivləşdirilməsi vəzifəsinə qarşıya qoyub. Prezident Zelenski, həmçinin vurğulayıb ki, biz bir sıra perspektivlər, xüsusən də Ukrayna, Azərbaycan, Gürcüstan və Moldovanın üzv olduğu GUAM çərçivəsində nəqliyyat dəhlizinin yaradılması üzrə birgə iş davam etdirəcəyik.

- Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpa və yenidənqurma işlərində Ukrayna hansı köməkliyi göstərməkdə maraqlıdır?

- Men Ukrayna ilə Azərbaycan arasında əməkdaşlıq üçün böyük potensial görüroq. Azərbaycanın geri qaytarılan erazilerin reinteqrasiyası ilə bağlı çoxlu işi var. Ukrayna artıq reinteqrasiya işində mühüm təcrübəye malikdir və onu Azərbaycan tərəfi ilə bölüşə bilər. Bunlar müvəqqəti köçkünlər iş, minnaların təmizlənməsi və sair. Təbii ki, Ukraynanın tikinti və digər şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulmasında iştirak etməyə hazırlırdır.



Baş nazir Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 17-də Monteneqro parlamentinin sədri Aleksei Beçiç ilə görüşüb. Nazirlər Kabinetinin mətbuat xidmətindən AZERTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Monteneqro dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib, A. Beçiçin səfərinin ikitərəflə əməkdaşlığın genişləndirilməsinə tekan verəcəyinə eminlik ifade olunub.

Həmçinin Azərbaycan ilə Monteneqro arasında iqtisadi-ticari, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakire edilib.

Rusiyalı infeksiyonist: "Omkron kiçik uşaqlarda ağır bronxitlərə səbəb ola bilər"

Koronovirusun yeni omikron şənnəti balaca uşaqlarda ağır fəsadlarla müşahidə ediləcək bronxitə səbəb ola bilər". SIA RIA Novostiye istinadən xəber verir ki, bu barədə Rusiyalı infeksiyonist həkimi Andrey Pozdnyakov bildirib.



Həkimin sözlərinə görə, omikron şənnəti bronxılarda çox rahat şəkildə çoxalır və o delta şənnəti kimi pnevmoniya deyil, bronxitə səbəb olur. "Bu, böyükler üçün pis əlamət deyil, belə ki, onlar üçün bronxit arzuolunmaz olmasa da, pnevmoniyyadan fərqli olaraq fatal deyil. Uşaqlarda, xüsusilə azyaşlı körpələrdə isə situasiya əkstəreflidir: onların anatom-funksional yaş hədəli bronxitə səbəb olmadan sonra əsasən ağır fəsadlara gətirib-çıxarırlar", rusiyalı infoksiyonist deyib.

Rövşən RƏSULOV

EKSPERT: "Bağçalarda uşaqların qidalarına tamah salanlar var"



Dövlət və özəl bağçaların müqayisəsindən danişsaq, özəl bağçalar rəqabətə daha çox meyilli dirəl. Yəni, dövlət bağçalarında rəqabət mühiti bir o qədər də yoxdur". Bu sözləri SIA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib. Onun sözlərinə görə, baxmayaq ki, dövlət bağçalarında uşaq sayı çoxdur, özəl bağçaların dövlət bağçalarından fərqi dəha böyükdür: "Nəzərinizə çatdırım ki, hal-hazırda ölkədə 1825 ümumi bağça fəaliyyət göstərir. Onların təxminən 1692-si dövlətə, 133 bağça isə özəldir. Burada 120 minden çox uşaq var".

Elçin Əfəndi sözlərinə belə davam edib: "Özel bağçalar valideynlərin ödədiyi ödəniş əsasında fəaliyyət göstərir və nəticə etibarilə istər qida, istər tədris, istər tərbiyə, həmçinin uşaqların asudə vaxtlarını səmərəli keçirməsi özəl bağçalarda daha çox diqqətdə saxlanılır. Çünkü burada xidmət valideynin verdiyi qiymətdən asılıdır".

"Son illər özəl bağçalara üz tutanların sayında çoxluq müşahidə edirik. Həmçinin də biz özəl bağçalarda bir o qədər neqativ hallar müşahidə etmirik. Özəl bağçalarda sağlamdır maksimum diqqətə yanaşırlar. Lakin istisna hallar da var".

"Dövlət bağçalarında təsəssüflər olsun ki, uşaqların qidalarının aradan çıxarılması halları olur. Yeni, kimi lərsə onu satırlar. Eyni zamanda, müəllim seçimlərində müəyyən problemlər yaşanır. Ümumiyyətlə isə işin qurulmasına müəyyən çatışmazlıqlar müşahidə olunur. Düşünürəm ki, bağçaların Təhsil Nazirliyinin tabeliyine verilməsi ilə bu kimi neqativ hallar aradan qalxacaq".

Ayşən Vəli

Ermənistan-Türkiyə: Növbəti görüş nə vaxt olacaq?

Mümkündür ki, növbəti görüşlərin keçirilməsi Qarabağda müharibə sonrası prsoseslərin necə inkişaf etməsindən asılı olacaq

Məlum olduğu kimi, uzun illərdən sonra - yanvarın 14-də Rusiyada Türkiyə və Ermənistan diplomatiyasının nümayəndələrinin görüşləri keçirildi. Münasibətlərin normallaşdırılması istiqamətin də keçiriləən bu görüş istər Moskvada, istər Brüsseldə, istərsə də Bakıda müsbət qarşılıqlı və dəstekləndi. Bütövlükdə isə ikitirəfli münasibətlərin normallaşdırılması yönündə Serdar Kılıçla Ruben Rubinyanın görüşləri regionda gedən prsoseslərə də öz təsirlərini göstərə bilər.

Ermənistan XİN-nin mətbuat katibi Vaan Unanyan qarşıda dayanan danışçıların effektliyinə ümid etdiyini desə də İrevan erməni-türk münasibətlərinin yalnız bir diplomatik görüşlə təzimləne bilinməyəcəyini də ifadə edib. Məsələn, Türkiye tərəfinin 63 yaşlı Serdar Kılıç xüsusi nümayəndə teyin etmesi erməni tərəfini də ünməyə vadə edir. Belə ki, türk diplomat Türkiyənin ABŞ-dakı keçmiş səfiri olması ilə yanaşı həm də Amerika Kongresində fəallıqları ilə seçilən erməni lobbiçilərinin siyasetlərinə qarşı məxsus məbarizliyi ilə seçiləb.

30 yaşlı Ruben Rubinyan isə gənc diplomat olması ilə yanaşı, həm də həkim "Vətəndaş sazişi" partiyasının funksioneridir və bu görüş onun üçün siyasi mərhəlesi sayıla bilər. Məhz Rubinyanın sözügedən prosesə əsas fiqur olaraq cəlb edilməsi erməni ictimai rəyində birmənalı fikirlər formalasdırırmış. Misal üçün iddialar var ki, artıq daha əvvəlcədən Türkiyə ilə bir sira məsələlərdə razılaşmalar əldə olunub və gizli təzimlənmə prosesinə start verilib və s.

**Erməni hökuməti
ehtiyatla öz xalqını
Türkiyə ilə sərhədlərin
açılmamasına doğru
hazırlayır**



Ancaq Ankara da maksimal şəkilde ehtiyatlı addımlar atır. Daha dəqiq deşək, Rusyanın bu məsələdəki vasitəciliyinə kölgə salmamağa çalışmağa çalışır. Düzdür, Rusiya öz məkanını danışçıların aparılması üçün açıq elan edib, amma fakt budur ki, diplomatik danışçıların ilk təşəbbüskarı məhz Türkiyədir. Eyni zamanda, erməni hökuməti da ehtiyatla öz xalqını Türkiye ilə sərhədlərin açılmasına doğru hazırlayırlar. Bir çoxları anlayırlar ki, münasibətlərin normallaşdırılması yalnız Ermənistanın səmərəsi üçün əlverişlidir. Belə ki, bu ölkənin nə iqtisadi, nə də siyasi baxımından dənizlərə çıxışları yoxdur.

Həmçinin aydın görünür ki, Qarabağ işğaldən azad edilməsi və azad edilmiş ərazilərimizə aid olan regionun Azərbaycanın tərkibinə reinteqrasiyası yeni tarixi səhifə açır.

**Ankara bu məsələlərdə
Bakının maraqlarını
birmənalı şəkildə
dəstəkləyir**

Fəqət, baş tutmuş görüş Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası prosesinin sürətlənməsinə təs-

sir etmir. Daha dəqiq deşək, xüsusi nümayəndələrin bu siyasi prosesə təsir etmə imkanları yoxdur. Lakin buna baxmayaraq, Zəngəzur dəhlizinin blokadadan çıxarılması, nəqliyyat rabitəsinin geləcək fəaliyyəti ilə bağlı müəyyən məsələlərdə razılaşmalar əldə edilib. İndiki məqamda Türkiyə Ermənistanla Azərbaycan arasında ümumi razılaşmalarla bağlı imzalama prosesindəki mühüm məqamları elde verməməlidir və söz yox ki, Ankara bu məsələlərdə Bakının maraqlarını birmənalı şəkildə dəstəkləyir. Yəni Türkiyənin Ermənistanla bağlayacağı razılaşmaları həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, Ermənistan gələcəkdə qonşularına qarşı ərazi iddiaları irəli sürməyəcək.

Ancaq bütün mənalarda, bu proses yalnız müsbət məcralara söykənə bilər və ilk danışçılar prosesə bəyanatlar xarakterində davam etdi. Həm Türkiyənin, həm də Ermənistanın XİN-ləri praktiki olaraq indentik, eynilik təşkil edən fikirlər dərc etdilər. Növbəti görüşün harada və nə zaman keçirilecəyi isə hələlik məlum deyil. Mümkündür ki, növbəti görüşlərin keçirilməsi Qarabağda müharibə sonrası prsoseslərin necə inkişaf etməsindən asılı olacaq.

Rövşən RƏSULOV

**Açıqlama:
"Human Rights Watch"
təşkilatının bu hesabatı
qərəzlidir**

""Human Rights Watch" təşkilatının 2021-ci il üçün dünya ölkələrində vəziyyətə bağlı açıqladığı hesabatda Azərbaycan və Ermənistan ilə bağlı nüansların həqiqətə qəti şəkildə uyğun olmaması diqqəti cəlb edir". Bu sözü SIA-ya açıqlamasında siyasi ekspert Aydin Quliyev deyib.

Onun sözlərinə görə, bu bir daha onu göstərir ki, beynəlxalq təşkilat bu cür principial məsələlərdə tam təhrib olunmuş və həqiqətə uyğun olmayan hesabatlar, mövqelər nümayiş etdirməkə eslində Azərbaycana qarşı düşməncilik siyasetini davam etdirir. ""Human Rights Watch" təşkilatının Azərbaycana qarşı münasibəti aydınlaşdır. 1993-1994-cü illərdən bu güne qədər "Human Rights Watch" təşkilatında insan hüquqları ilə bağlı, münəaqiše zonalarında insan hüquqlarına əməl olunub-olunmaması məsəlesi nə münasibətdə hemişə qeyri-dəqiq və qeyri-obyektivlik görülmüş. Bu defə də guya Azərbaycanın Ermənistan'da 74 məktəbi dağıtıması, Ermənistanın da Azərbaycanda 51 məktəbi dağıtıması barədə söylənilən fikir de özünün qeyri-dəqiqliyi ilə diqqəti cəlb edir. Əvvəla nisbəti e上帝, guya Azərbaycanın Ermənistan'da dağıdıgı məktəblərin sayı Ermənistanın Azərbaycanda dağıdıgı məktəblərin sayından çoxdur".

Aydin Quliyev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, əslində "Human Rights Watch" təşkilatı Azərbaycanın və təcavüzkar Ermənistanın bu məsələdə məsuliyyətini və əməllərinin cinayet kimi yozulmasını bərabərəşdirir: "Azərbaycan Ermənistan ərazisində bir defə də olsun güllə atmayıb. Belə olan halda Ermənistan'da hansısa



məktəbin Azərbaycan tərəfindən dağıdırılması ilə bağlı fikir tamamilə absurdur və həqiqətə qəti şəkildə uyğun deyil. "Human Rights Watch" təşkilatının bu hesabatı qərəzlidir. İstər müharibədən əvvəl, istərsə də müharibədən sonra artıq dünyadan gördüyü və əmin olduğu reallıqların hələ də "Human Rights Watch" təşkilatı tərəfindən qəbul edilmədiyini əyani şəkildə göstərir. Dünya aydın şəkildə gördü ki, istər müharibədən qabaq, istərsə də müharibə dövründə sosial infrastruktur obyektlərinin məqsədi şəkildə hərbi hücum və təcavüz obyekti qəbuledən qəbul edilmədi. Həm də "Human Rights Watch" təşkilatı tərəfindən qəbul edilmədiyini əyani şəkildə göstərir. Dönya aydın şəkildə gördü ki, istər müharibədən qabaq, istərsə də müharibə dövründə sosial infrastruktur obyektlərinin məqsədi şəkildə hərbi hücum və təcavüz obyekti qəbuledən qəbul edilmədi. Həm də "Human Rights Watch" təşkilatı tərəfindən qəbul edilmədiyini əyani şəkildə göstərir. Dönya aydın şəkildə gördü ki, istər müharibədən qabaq, istərsə də müharibə dövründə sosial infrastruktur obyektlərinin məqsədi şəkildə hərbi hücum və təcavüz obyekti qəbuledən qəbul edilmədi. Həm də "Human Rights Watch" təşkilatı tərəfindən qəbul edilmədiyini əyani şəkildə göstərir. Dönya aydın şəkildə gördü ki, istər müharibədən qabaq, istərsə də müharibə dövründə sosial infrastruktur obyektlərinin məqsədi şəkildə hərbi hücum və təcavüz obyekti qəbuledən qəbul edilmədi. Həm də "Human Rights Watch" təşkilatı tərəfindən qəbul edilmədiyini əyani şəkildə göstərir. Dönya aydın şəkildə gördü ki, istər müharibədən qabaq, istərsə də müharibə dövründə sosial infrastruktur obyektlərinin məqsədi şəkildə hərbi hücum və təcavüz obyekti qəbuledən qəbul edilmədi. Həm də "Human Rights Watch" təşkilatı tərəfindən qəbul edilmədiyini əyani şəkildə göstərir. Dönya aydın şəkildə gördü ki, istər müharibədən qabaq, istərsə də müharibə dövründə sosial infrastruktur obyektlərinin məqsədi şəkildə hərbi hücum və təcavüz obyekti qəbuledən qəbul edilmədi. Həm də "Human Rights Watch" təşkilatı tərəfindən qəbul edilmədiyini əyani şəkildə göstərir. Dönya aydın şəkildə gördü ki, istər müharibədən qabaq, istərsə də müharibə dövründə sosial infrastruktur obyektlərinin məqsədi şəkildə hərbi hücum və təcavüz obyekti qəbuledən qəbul edilmədi. Həm də "Human Rights Watch" təşkilatı tərəfindən qəbul edilmədiyini əyani şəkildə göstərir. Dönya aydın şəkildə gördü ki, istər müharibədən qabaq, istərsə də müharibə dövründə sosial infrastruktur obyektlərinin məqsədi şəkildə hərbi hücum və təcavüz obyekti qəbuledən qəbul edilmədi. Həm də "Human Rights Watch" təşkilatı tərəfindən qəbul edilmədiyini əyani şəkildə göstərir. Dönya aydın şəkildə gördü ki, istər müharibədən qabaq, istərsə də müharibə dövründə sosial infrastruktur obyektlərinin məqsədi şəkildə hərbi hücum və təcavüz obyekti qəbuledən qəbul edilmədi. Həm də "Human Rights Watch" təşkilatı tərəfindən qəbul edilmədiyini əyani şəkildə göstərir. Dönya aydın şəkildə gördü ki, istər müharibədən qabaq, istərsə də müharibə dövründə sosial infrastruktur obyektlərinin məqsədi şəkildə hərbi hücum və təcavüz obyekti qəbuledən qəbul edilmədi. Həm də "Human Rights Watch" təşkilatı tərəfindən qəbul edilmədiyini əyani şəkildə göstərir. Dönya aydın şəkildə gördü ki, istər müharibədən qabaq, istərsə də müharibə dövründə sosial infrastruktur obyektlərinin məqsədi şəkildə hərbi hücum və təcavüz obyekti qəbuledən qəbul edilmədi. Həm də "Human Rights Watch" təşkilatı tərəfindən qəbul edilmədiyini əyani şəkildə göstərir. Dönya aydın şəkildə gördü ki, istər müharibədən qabaq, istərsə də müharibə dövründə sosial infrastruktur obyektlərinin məqsədi şəkildə hərbi hücum və təcavüz obyekti qəbuledən qəbul edilmədi. Həm də "Human Rights Watch" təşkilatı tərəfindən qəbul edilmədiyini əyani şəkildə göstərir. Dönya aydın şəkildə gördü ki, istər müharibədən qabaq, istərsə də müharibə dövründə sosial infrastruktur obyektlərinin məqsədi şəkildə hərbi hücum və təcavüz obyekti qəbuledən qəbul edilmədi. Həm də "Human Rights Watch" təşkilatı tərəfindən qəbul edilmədiyini əyani şəkildə göstərir. Dönya aydın şəkildə gördü ki, istər müharibədən qabaq, istərsə də müharibə dövründə sosial infrastruktur obyektlərinin məqsədi şəkildə hərbi hücum və təcavüz obyekti qəbuledən qəbul edilmədi. Həm də "Human Rights Watch" təşkilatı tərəfindən qəbul edilmədiyini əyani şəkildə göstərir. Dönya aydın şəkildə gördü ki, istər müharibədən qabaq, istərsə də müharibə dövründə sosial infrastruktur obyektlərinin məqsədi şəkildə hərbi hücum və təcavüz obyekti qəbuledən qəbul edilmədi. Həm də "Human Rights Watch" təşkilatı tərəfindən qəbul edilmədiyini əyani şəkildə göstərir. Dönya aydın şəkildə gördü ki, istər müharibədən qabaq, istərsə də müharibə dövründə sosial infrastruktur obyektlərinin məqsədi şəkildə hərbi hücum və təcavüz obyekti qəbuledən qəbul edilmədi. Həm də "Human Rights Watch" təşkilatı tərəfindən qəbul edilmədiyini əyani şəkildə göstərir. Dönya aydın şəkildə gördü ki, istər müharibədən qabaq, istərsə də müharibə dövründə sosial infrastruktur obyektlərinin məqsədi şəkildə hərbi hücum və təcavüz obyekti qəbuledən qəbul edilmədi. Həm də "Human Rights Watch" təşkilatı tərəfindən qəbul edilmədiyini əyani şəkildə göstərir. Dönya aydın şəkildə gördü ki, istər müharibədən qabaq, istərsə də müharibə dövründə sosial infrastruktur obyektlərinin məqsədi şəkildə hərbi hücum və təcavüz obyekti qəbuledən qəbul edilmədi. Həm də "Human Rights Watch" təşkilatı tərəfindən qəbul edilmədiyini əyani şəkildə göstərir. Dönya aydın şəkildə gördü ki, istər müharibədən qabaq, istərsə də müharibə dövründə sosial infrastruktur obyektlərinin məqsədi şəkildə hərbi hücum və təcavüz obyekti qəbuledən qəbul edilmədi. Həm də "Human Rights Watch" təşkilatı tərəfindən qəbul edilmədiyini əyani şəkildə göstərir. Dönya aydın şəkildə gördü ki, istər müharibədən qabaq, istərsə də müharibə dövründə sosial infrastruktur obyektlərinin məqsədi şəkildə hərbi hücum və təcavüz obyekti qəbuledən qəbul edilmədi. Həm də "Human Rights Watch" təşkilatı tərəfindən qəbul edilmədiyini əyani şəkildə göstərir. Dönya aydın şəkildə gördü ki, istər müharibədən qabaq, istərsə də müharibə dövründə sosial infrastruktur obyektlərinin məqsədi şəkildə hərbi hücum və təcavüz obyekti qəbuledən qəbul edilmədi. Həm də "Human Rights Watch" təşkilatı tərəfindən qəbul edilmədiyini əyani şəkildə göstərir. Dönya aydın şəkildə gördü ki, istər müharibədən qabaq, istərsə də müharibə dövründə sosial infrastruktur obyektlərinin məqsədi şəkildə hərbi hücum və təcavüz obyekti qəbuledən qəbul edilmədi. Həm də "Human Rights Watch" təşkilatı tərəfindən qəbul edilmədiyini əyani şəkildə göstərir. Dönya aydın şəkildə gördü ki, istər müharibədən qabaq, istərsə də müharibə dövründə sosial infrastruktur obyektlərinin məqsədi şəkildə hərbi hücum və təcavüz obyekti qəbuledən qəbul edilmədi. Həm də "Human Rights Watch" təşkilatı tərəfindən qəbul edilmədiyini əyani şəkildə göstərir. Dönya aydın şəkildə gördü ki, istər müharibədən qabaq, istərsə də müharibə dövründə sosial infrastruktur obyektlərinin məqsədi şəkildə hərbi hücum və təcavüz obyekti qəbuledən qəbul edilmədi. Həm də "Human Rights Watch" təşkilatı tərəfindən qəbul edilmədiyini əyani şəkildə göstərir. Dönya aydın şəkildə gördü ki, istər müharibədən qabaq, istərsə də müharibə dövründə sosial infrastruktur obyektlərinin məqsədi şəkildə hərbi hücum və təcavüz obyekti qəbuledən qəbul edilmədi. Həm də "Human Rights Watch" təşkilatı tərəfindən qəbul edilmədiyini əyani şəkildə göstərir. Dönya aydın şəkildə gördü ki, istər müharibədən qabaq, istərsə də müharibə dövründə sosial infrastruktur obyektlərinin məqsədi şəkildə hərbi hücum və təcavüz obyekti qəbuledən qəbul edilmədi. Həm də "Human Rights Watch" təşkilatı tərəfindən qəbul edilmədiyini əyani şəkildə göstərir. Dönya aydın şəkildə gördü ki, istər müharibədən qabaq, istərsə də müharibə dövründə sosial infrastruktur obyektlərinin məqsədi şəkildə hərbi hücum və təcavüz obyekti qəbuledən qəbul edilmədi. Həm də "Human Rights Watch" təşkilatı tərəfindən qəbul edilmədiyini əyani şəkildə göstərir. Dönya aydın şəkildə gördü ki, istər müharibədən qabaq, istərsə də müharibə dövründə sosial infrastruktur obyektlərinin məqsədi şəkildə hərbi hücum və təcavüz obyekti qəbuledən qəbul edilmədi. Həm də "Human Rights Watch" təşkilatı tərəfindən qəbul edilmədiyini əyani şəkildə göstərir. Dönya aydın şəkildə gördü ki, istər müharibədən qabaq, istərsə də müharibə dövründə sosial infrastruktur obyektlərinin məqsədi şəkildə hərbi hücum və təcavüz obyekti qəbuledən qəbul edilmədi. Həm də "Human Rights Watch" təşkilatı tərəfindən qəbul edilmədiyini əyani şəkildə göstərir. Dönya aydın şəkildə gördü ki, istər müharibədən qabaq, istərsə də müharibə dövründə sosial infrastruktur obyektlərinin məqsədi şəkildə hərbi hücum və təcavüz obyekti qəbuledən q

"Bizdə hər hansı bir anti-COVID meyilləri, anti-COVID kampaniyaları yoxdur"

Azərbaycan hazırkı qlobal təhlükənin "COVID-19" pandemiyasının ölkə əhalisinə təsirini mümkün qədər minimumlaşdırmaq üçün ilk gündən səməreli tədbirlər həyata keçirib. Görünməz bir düşmənlə mübarizədə tədbirlər davamlı və məqsədyönlüdür. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycan dünya ölkələrinə nümunə olaraq təqdim olunur və ölkəmizin təcrübəsi öyrənilir. Bu gün dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycan-

dövlətin hesabına müalicə olunaraq sağalıb və bu proses bu gün də davam etməkdədir. Müalicə prosesləri uğurla aparılır və xidmet keyfiyyəti yüksəkdir. "Bildiyiniz kimi, ölkəmizə modul tipli xəstəxanalar gətirildi, Yeni Klinikani - en gözəl xəstəxanaları COVID xəstələrinin sərəncamına verdik və bütünlikdə hazırda 46 xəstəxanamız COVID xəstələrinin müalicəsi ilə məşğuldur" - deyə Cənab Prezident bildirib. Vaksinasiya ilə bağlı son məlumatə gəlince, dövlət başçısı qeyd edib ki, 18 yaşdan yuxarı olan əhalinin haradasa 64 fai zi artıq iki dozu alıb, ümumi əhali daha az: "Eyni zamanda, buster dozasını 1 milyon 500 mindençənən çox adam alıb, o cümlədən də mən. Mən bunu ilk dəfə deyirəm. Mən üçüncü dəfə vaksin almışam və hər kəsə bunu məsləhet görürəm". Dünya ölkələrində əsas problem xəstələrin sayı və çarpayıların çatışmazlığı ilə bağlı olduğu halda, Azərbaycan belə bir problemi yasağır. Dövlət başçısı "Bizdə isə vəziyyət müsbətdir" - deyərək

bizdə hazırda 10 min çarpayının olduğunu bildirib: "Onlardan cəmi 10 faizi doludur. Yeni, 9 min çarpayı boşdur. Allah eləməsin, eger pandemiya daha geniş vüsət alsa, bizim kifayət qədər imkanımız var. Burada önemli məsələ reanimasiya yerləri ilə bağlıdır. Bizdə 875 reanimasiya yerimiz var, onlardan 26 faizi doludur. Burada da kifayət qədər boş reanimasiya yerlərimiz var. Yəni bu nöqtəyi-nəzərdən biz özümüzü rahat hiss edə bilərik".

"YENİ DAVRANIŞ QAYDALARINA BİZ GƏRƏK ÖZÜMÜZÜ UYGUNLAŞDIRAQ"

Həyata keçirilən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, ölkəmizdə məhdudiyyətləri aradan qaldırılıb. Bu gün dünya ölkələrində yenidən qapanmalar müşahidə olunur, məhdudiyyətlər tətbiq edilir. Cənab Prezident bunun insanların psixoloji vəziyyətinə, iqtisadi fealiyətə böyük problem iddi, indiki kimi deyildi. Çünkü vaksinler çox məhdud sayda idi və birinci mərhələdə qardaş Türkiye bizi böyük köməklik göstərdi. Türkiye vətəsində biz "Sinovac" vaksinlərini ölkəyə getirdik və peyvəndləmə prosesinə start verdik. Ondan sonra biz həm "Sinovac"la, həm "Pfizer"le birbaşa kontraktlar bağladıq. Əsas bu vaksinlərdən istifadə olunur və biz tibb sahəsindəki imkanlarımızı da böyük dərəcədə genişləndirdik".

"HAZIRDA 46 XƏSTƏXANAMIZ COVID XƏSTƏLƏRİNİN MÜALİCƏSİ İLƏ MƏŞĞULDUR"

Yoluxma halının qarşısının alınması məqsədi ilə görülən işlər, bəzi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi, qapanmalar və bu kimi qərarların qəbul edilməsi virusun yayılması qarşısının alınmasına qarşı istiqamətlənmüşdür. Qısa zamanda modul xəstəxanaların istifadəyə verilməsi, "Yeni klinika"nın açılışı və s. dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər sırasındadır. Qısa bir zamanda Maskə fabrikinin və qoruyucu kombinezonlarının istehsalı müəssisəsinin açılışı dövlətimiz təhəlinin sağlamlığının qorunması məsələsinə nə dərəcədə diqqət və həssas yanaşmasını göstermiş oldu.

Koronavirusa yoluxmuş bütün pasiyentlər Azərbaycanın ən yaxşı xəstəxanalarında

Nəzakət ƏLƏDDİNQIZI

Həm oğru, həm doğru?

Qarabağa qanunsuz səfər etmiş Valeri Pekres Fransa hakimiyyətini Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatlarından sonra susqunluqda ittiham edib

Axi Ermənistanın kəbinli "adaxlısı" - Rusiya var. Paris bu eşqə-iddiaya necə düşə bilər? Bele görünür ki, bu müstəmləkəçilik Fransanın "dədə-baba" qaydalarına uyğun qanuniləşdirilib. Necə? Siyasi suverenliyi saxlamış ölkələr də müstəmləkə predmeti ola bilərlər, məsələn Ermənistan kimi. Bu ölkənin timsalında qeyri-bərabər anlaşmalar, borc öhdəlikləri səbəbindən ermənilər fransızlara kölə olurlar. Ermənistan ermənilərini daxili siyasetlərində mühüm azadlıqlarını əldə saxlaya biliblər, xarici siyasetdə isə müstəmləkəçi ölkələrin razılıqları ilə adımlar atırlar. Afrika və Asiya regionunda da ermənilər kimi Fransanın kölesi olan xalqlar var. Pekres açıqlaması ilə Fransanın xa-



Öğər buna münasibət demək mümkünsə. Məsələ burasındadır ki, V.Pekress "həm oğru, həm doğru" prinsipinə sadıq qalaraq etdiklərinə, beynəlxalq səviyyədə qanunsuzluğa, hətta törətdiyi cinayətə qanuni don geydirməyə çalışıb. Üstəlik də, Fransa hakimiyyətini onu müdafiə etmədiyinə, susqunluq nümayiş etdirdiyinə görə qayı-

yi. Fransanın sağ mərkəzi Respublikalar Partiyasından prezidentliyə namizədi Valeri Pekres "Europe 1" telekanalına müsahibəsində deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev onun dekabrın sonunda Qarabağa səfəri ilə bağlı verdiyi bəyanatlardan sonra Fransa hakimiyyəti fealiyyətsiz olub: "Halbuki mən Fransa prezidentliyinə namizədəm. Mən Ermənistana getdim, çünkü Şərqi xristianları məsəlesi mənim öhdəliyiminə əsasını təşkil edir, çünkü Ermənistən müdafisi çox vacibdir".

Bu qادının, Fransanın prezidenti olacaq xanımın fikirləri əslinde başında müstəmləkəçilik ruhunu gəzdiren kolonialistin düşüncələrindən heç nə ilə fərqlənmir. Bele görünür ki, Fransa Ermənistəni özünün koloniyası hesab edir. Bele olmasayı bu qadın "Mən Ermənistəna getdim, çünkü Şərqi xristianları məsəlesi mənim öhdəliyiminə əsasını təşkil edir" deməzdi. Pekresin dediyindən bele çıxır ki, gələcəyin Fransa prezidenti vəkimi o seçki marafonuna "imperiyənin periferiyaları"ndan başlayıb. Təmam, hardan istəyirsən başla, Ermənistəndən, istəsən lap Kaliforniyadan başla, amma Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı... heç ağılna getirmə...

Pekresin "haxçı" paltarında oğrunca Qarabağa getməsini bir kənara qoysaq, onun seçki marafonuna Ermənistəndən başlamasının bir anlamı var, o da müstəmləkəçilik iddiasıdır. Yeri gelmişkən müstəmləkəçilik nadir və Fransa Ermənistəni necə öz kaloniyaları siyahısına sala bilər.

rici siyasetini bütünlükle ifşa edib. Onun "üzürü günahından böyük" açıqlamasında "Mən respublika prezidentliyinə namizədəm. Mən dən evvel bir çox namizədlərin etdiyi kimi, mən də Ermənistənə Azərbaycan arasında mübahisə obyekti olan Qarabağ bölgəsinə səfər edərək orada baş verənləri yerində gördüm. Azərbaycan Prezidenti sarsıcı bəyanatla çıxış etdi. Dedi ki, eger xanım Pekresin orada olduğunu bilsədim, onu geri qayıtmaga qoymazdım. Prezidentliyə namizədi müdafiə etməyən Fransa hökumətinin ölümçül susqunluğu başa düşülen deyil", - deyə vurgulayıb.

Öğər bu qadın namizədə Qarabağa qanunsuz səfər edənlərin "ermənilər məni aldatdır" bəhənələrini tekrarlayın Azərbaycan dövlətindən onu əfv etməsini xahiş etseydi, Pekresin aldadıldılığını başa düşərdik. Amma bu xanımın isrlarla "mən bunu etməşim və Fransa dövləti məni dəstəkləməlidir" iddiası isə heç anlaşılan deyil. Ölkə prezidentliyinə namizədlər öz ölkələrinin seçicilərinin səsini qazanmağa can atırlar. Fransa ermənilərinin səsini qazanmaq üçün Qarabağa səfər etmək isə, sağ əllə sol qulağı qasımağa bənzəyir. Madam Pekres, qasımağa çox yer var, xüsusən də Fransada. Gedin oralarda qasının...

Xatırladaq ki, Fransa prezidentliyinə namizəd Valeri Pekres 21-23 dekabr 2021-ci il tarixlərində Ermənistənə, oradan isə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağa səfər edib. Səfər zamanı onu Fransanın keçmiş xarici işlər naziri, keçmiş Avropa komissarı Mişel Barnier, həmçinin Fransa Senatının Respublikacılar fraksiyasının rəhbəri Bruno Retayo müşayiət edib. Azərbaycan Prezidenti İlham Əliyev Pekresin Qarabağa səfərini təxribat adlandırib və bildirib ki, səfərin məqsədi qarşısından gələn prezident seçkilərində Ermənistən səsini toplamaqdır.


V.VƏLİYEV

Ermənilərin tövətdikləri vəhşiliklər, işğal altında saxladıqları torpaqlarda barbarlıq əmələri barədə az qala əsrin üçdə birinə yaxın müddət ərzində bütün dünyaya bəyan etdi və nəhayət torpaqlarımızı işğaldan azad etdikdən sonra dünya ictimaiyyəti bunu öz gözü ilə görməli və etiraf etməli oldu. Hətta erməni əsilli siyasetçilər, ictimai feallar belə Azərbaycan həqiqətlərini, reallıqlarını, ermənilərin vəhşiliklərini, vandallıqlarını, barbarlıqlarını etiraf edirlər, bunun insanlığa sığmayan əməller olduğunu açıq şəkildə ifadə edirlər. Sözsüz ki, erməni vəhşilikləri silinməz izlər buraxıb, hansıki bunu təzkib etmək də mümkün deyil və dağıdılmış şəhərlərimizin, kəndlərimizin, yaşayış məntəqələrimizin görüntüləri vandalizm təzahüründə erməni simasızlığını ortaya qoyur.

İşğaldan azad etdiyimiz ərazilərimizdə ermənilərin bir dənə də daşı daş üzüte qoymadıqlarını görəndə ilk növbədə adama elə gəlir ki, bu əraziləre sanki hidrogen bombası atılıb.

Bir dənə də tikili salamat qalmayıb, bir dənə evin qapısı, pəncərəsi, üstünün örtüyü yoxdur, divarları belə uğurlub. Bu mənzərəye baxanda oradakı evlərin orta əsrən qalma baxımsız tarixi tikililər, hətta xarabalıqlar olduğu qənaətinə gəlmək olar, halbuki, 20-30 il bundan əvvəl bu evlər nəinki yaşayış üçün yararlı idilər, həmin evlərdə insanlar yaşayırırdılar, eyni zamanda onlar öz temtəraqı ilə könül oxşayırdı. Burada müvəqqəti de olsa məskunlaşanların hansı dərəcədə vəhşiliyi duqları suali ister-istəməz adamı düşündürür. Bəzən ele zənn olunur ki, bunlar bir dağıdıcı təbiət hadisəsinin, məsələn, tornadonun buraخدığı izlərdir, halbuki, bu ərazilərdə həmin təbiət hadisəsinin baş vermesi mümkünsüdürlər və heç zaman da olmayıb. Elə isə, işğaldan azad olunmuş bu ərazilərdə, bu dağıntılara məruz qalan ərazilərdə nə, yaxud nələr olub? Bəli, kimlər yox, nələr. Çünkü, əməlləri müqabilində bu vəhşilikləri, barbarlıqları tərədənlərə kim sualını vermək belə olmur və bunlar insanlığa sığmayan əməller hesab olunduğu üçün onların nə olduğu ortaya çıxır.

Özlərini hər zaman "sivil" insanlar kimi təqdim etməyə cəhd edən ermənilərin əsl siması, daha dəqiq desək, simasızlığı ortadadir və bə mif də darmadağın oldu. İşğaldan azad olunan yaşayış məntəqələrimizdə vandalizmin təzahürləri məhz erməni simasızlığını, ermənilərin mahiyyətini açıq-əşkar nümayiş etdirir. Ermənilərin özlərinin özleri barədə fikir formalaşdırmaq istədikləri "si-



Vandalizm təzahüründə erməni simasızlığını

"...insan obrazı bir yana, bunların heç insan olub-olmadıqları artıq şübhə doğurur, özü də bütün dünyada. Məşkunlaşdıqları əraziləri darmadağın edən, dağıdan canlıların hər halda hansı qrupa aid olduğunu, bunların ən azından insan ola bilməyəcəyi düşüncəsində hər kəsin olması tam məntiqidir.

Açıq ermənilər arasında bir çoxları belə öz vəhşiliklərindən dəhşətə gəlməyə başlayıblar və bunu gizlətmirlər de, açıq-əşkar etiraf edirlər. Etiraf edirlər ki, belə bir dağınıtı bəşər tarixində görünməmiş hadisələrdəndir. Bu dağıntıları kütləvi qırığın silahlarının tövətdiyi dağıntılarla, Mongol-Tatar işğalindəki dağıntılarla müqəise edən ermənilər de var və onlar bunu sosial şəbəkə hesablarında aşkarmasına bəyan edirlər. Məsələn, erməni feal Ruben Vardazaryan "Facebook" sosial şəbəkəsində "Bizimkiler doğrudan Ağdam və Zəngilanda hidrogen bombasından istifadə edib?", sərlövhəsi ilə status yazıb və orada ermənilərin 30 ilə yaxındır işğal altında olan Azərbaycan torpaqlarında tövətdikləri vandalizmə diqqəti cəlb edib, bu vandalizmi də "Mongol-tatar istilası" ilə müqayisə edib. O, hətta aşkar formada yazıb ki, ermənilər doğulan uşağın beyninə yeritməyə başlayırlar ki, guya erməni xalqı Avropada, eləcə də dünyada ən "mədəni" xalqıdır, amma görüntülər və reallıqlar bunun eksini təsdiq edir. Təsdiq edir ki, bu barbarlar əslinde ən vəhşiliyi və bunların tövətdiklərinin insanlıqla heç bir əlaqəsi ola bilmez. Ağdam kimi yaraşığı dillər əzbəri olan bir şəhərdə

bir dənə də salamat tikili saxlamayan, bu əraziləri xarabalığa çevirən ermənilər elə təessürat yaradıblar ki, guya dunyada Ağdam adında bir şəhər ümumiyyətə olmayıb.

Azərbaycanlılar məcburi şəkildə evlərinin tərk etdikdən sonra bunlar, bu ermənilər azərbaycanlılara məxsus evləri qarət etdiklərinə görə, yoxsa qarət etməklə kifayətlenməyib həmin evləri dağıdıqlarına, bəzilərini yandırıqlarına görəmə özərlərini "mədəni", yaxud da "sivil" adlandırırlar? Bu tövətdikləri əməllərlə dedikləri arasında keskin ferq, təzad var və bunu özlerindən olanlar da onlara xatırladırlar. Ən dəhşətli odur ki, erməni feal Ruben Vardazaryan kimiləri başqalarına, daha dəqiq desək, azərbaycanlılara məxsus evlərin qapı-pencələrini, üst örtüklerini söküb oğurlamağa nə ad vermək barədə öz mənsub olduğu xalqın nümayəndələrinə sual edir. Bunun talanlılıq, oğurluq olduğu qənaətində olduğunu deyən erməni feal bununla öz mənsub olduğu xalqı təhqir etmək bahasına da olsa həqiqətərə etiraf edir, reallıqları ortaya qoyur. "Ağdamda bir dənə də olsun divar belə qalmađı", deyən erməni feal Vardazaryan müsəlman qəbirlerinin qazılaraq ölürlərin qızıl düşərlərin çıxaran soydaşlarının mahiyyətini, əsildən isə simasızlıqlarını gizlətmir. Həqiqətən də bu gizlədiləcək, üstü örtüləcək, hansısa don geyindiriləcək bir məqam deyil və insanın qədər insalığını itirməli, nə qədər vəhşiliyi imişlər və bunların tövətdiklərinin insanlıqla heç bir əlaqəsi ola bilmez. Ağdam kimi yaraşığı dillər əzbəri olan bir şəhərdə

belə qarət etsin, hansıki bunu da erməni feal görməməzliyə vura bilmir, nəinki dünya ictimaiyyəti.

Bir azca ağılı başında olan erməni özlerinin tövətdikləri vandallıqlara, barbarlığa baxaraq düşünür və bunun onların mahiyyətini, simasızlıqlarını bütün dünyada üzə çıxardığını dərk edir və bundan narahatlığını da gizlətmir. "İndi dünyaya nə deyəcəyik?", deyən erməni feal Vardazaryan təccübə qeyd edir ki, sanki Tornado Azərbaycanın 1/4 hissəsini dağıdırıb. Bu fikirləri bir erməni dile getirir, etiraf edir, deməli, bütün dünya ictimaiyyəti bunun adının nə olduğunu daha yaxşı bilir. Ən azından ermənidən yaxşı bilir hər kəs ki, bu vandallığın adı nədir. "Azərbaycan mülki obyektləri ilə nələr etdiyi sizifizi görüb erməni xalqının "sühlsevər" və sərf "azadlıq" mübarizəsinin həqiqiliyinə kim inanacaq?", deyən Ruben adlı həmin o erməni feal sanki bütün ermənilər haqqında hansı təsəvvürün yarandığı barədə narahatlığını biruzə verir.

Düşənen də olsa, həqiqəti söyleyir erməni feal Vardazaryan və ermənilərin 30 ilə yaxın işğalda saxladıqları, Azərbaycanın işğaldan azad etdiyi həmin torpaqları haqqı olaraq Çernobilə bənzədir. Müsəlmanlara məxsus ibadət yerlərində, məscidlərdə donuz, mal-qara saxlanılması faktı da artıq dünya ictimaiyyətinə sərr deyil və belə baxanda erməni fealın bunun barəsində bildirməyi də yenilik deyil. Ən əsası odur, o qeyd edir ki, son on illiklər ərzində Ermənistanda heç kim bu barədə danışmadı, yazmadı və bu faktı pişəmədi. Məsələ burasındadır ki, erməni simasızlığının hansı həddə olduğu əslen erməni olan Vardazaryan özüne də tam şəkildə aydın deyil və bəlkə də ağılna belə gəlmir ki, bu faktlar Ermənistanda heç kim narahat etməyib, əksinə, düşünləmiş şəkildə, düşmənçiliklə, vəhşiliklə edilib.

Katrılayaq ki, birinci Qarabağ müharibəsi dönməndə azərbaycanlılar, qapılarını bağlayıb, aclarını da 30 ilə yaxın göz-bəbəyi kimi saxlamaqla öz ata-baba yurdlarını, evlərini tərk etmişdilər. Bir dənə evin ən xırda məsələ burasındadır ki, erməni simasızlığının hansı həddə olduğu əslen erməni olan Vardazaryan özüne də tam şəkildə aydın deyil və bəlkə də ağılna belə gəlmir ki, bu faktlar Ermənistanda heç kim narahat etməyib, əksinə, düşünləmiş şəkildə, düşmənçiliklə, vəhşiliklə edilib.

Inam Hacıyev

Yanvarın 17-də Ermənistən parlamentində keçirilən növbəti iclas zamanı qarşıdurma yasaçıdır. SİA xəbər verir ki, bu barədə erməni KİV-ləri yazırlar. Məlumatı görə, hətta vəziyyət o qədər çərçivədən çıxıb ki, parlamentin vitse-sədri müxalifətçi deputatlarının üzərinə hücum etməyə çalışıb.

"Məsələ ondadır ki, parlamentin iclası zamanı hakim "Vətəndaş sazışı" partiyasından olan vitse-spiker, Ermənistən tərəfindən Türkiye ilə normallaşma komissiyasının xüsusi nümayəndəsi Ruben Rubinyan bir anlıq iclas zalını tərk etmək məcburiyyətində qalıb. Onun olmadığı müddətdə müxalifətçi deputatlar növbəti ittihamları səsləndiriblər. İttihamlarda da məhz vitse-spikerin adı hallanıb və



o, Türkiyəye simpatiya nümayiş etdirməkdə günahlandırılıb. Ruben Rubinyan zala geri döndükdə isə o, mikrofonu yandıraraq həmin vaxt çıxış edən həmkarının sözlərini kəsib və "Ermənistən" blokunun

Ermənistən parlamentində növbəti qarşıdurma

"Ermənistən" blokunun deputatları vitse-spiker Ruben Rubinyanı Türkiyəyə simpatiyada ittiham ediblər, o isə cavab olaraq müxalifətçilərə hücum edib

deputatlarına tərəf səslənib", erməni KİV-ləri yazır.

Ruben Rubinyandan müxalifətçi deputatlara:

"Sizinlə nə istəsəm edə bilərəm"

"Mən Ripsime Stambulyana xəbərdarlıq elan edirəm və mənə elə gəlir ki, sizdə anlayış yoxdur.

Mən sizin parlament fraksiyanızı sakitləşməyə davət edirəm, əks halda mən sizinlə nə istəsəm, nəyi lazımlı bilsəm onu da edərəm. Gedin özənbənmiş vitse-spiker bildirib.

Ona cavab olaraq isə zaldan "bacarmazsan" səsləri eşidilib

Bu vəziyyət isə Rubinyanı daha da hövələdən çıxarıb və o, heç bir söz demədən kreslosundanaya qalxaraq müxalifətçilərə qarşı hərəkət edib. Lakin qarşıdurma dənədən böyükən digər deputatlar onu sakitləşdirə biliblər və Rubinyan öz yerinə qayıdır, sonra isə fasılə elan edib.

Rövşən RƏSULOV

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətin-dən verilən məlumatə görə, "Şəhidlər Xiyabani"nda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri aparılır. SiA xəbər verir ki, 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən Şəhidlər Xiyabanında cari təmir, geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kol-lar əkilib, işıq dırəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub, Xiyabandakı hər iki məşəldə profilaktika aparılıb.

Xiyaban ərazisində faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landsaft-dizaynerləri cəlb olunub.

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

Məsələ ilə bağlı biz də Şəhidlər Xiyabana yollandıq.

Şəhər sakini Pakiza Həmidova:

"Mən Salyan rayonunun Kürsəngi



Şəhidlər Xiyabani 20 Yanvara necə hazırlanır?



kəndindənəm. Özümə borc bildim Şəhidlər Xiyabani ziyarət etməyi. Özüm də şəhid anasıyam.

2-ci Qarabağ müharibəsində şəhid olmuş xüsusi təyinatlı Əmrəh Həmidovun anasıyam. Şəhidlərimizin sayesində Azərbaycan xalqının başı hər zaman dik olub. Müharibədən sonra isə bu bir daha öz testiqini tapdı. Bizim Qarabağımız qayıtdı. Artıq Qarabağda azad yaşayacaq. Mən bütün bunlarla fəxr edirəm. Eynilə 20 Yanvar hadisəsi kimi sentybarın 27-de də mən belə bir şey olacağını gözləmirdim. Oğlumla artıq bir neçə gün idi ki, əlaqə saxlaya bilmirdik. 7 kəndin alınmasında mənim oğlum iştirak edib. Biz 4 dörd gün gəzdik tapa bilmədik, 7 gün komada qaldı, 3 dəfə isə beyin əməliyyatı keçirdi. Bunlar ana beyninə elə dərin-dən hekk olunub ki, ölenədək silinməz. O məni özü ilə birgə öldürdü. Amma Qarabağımız işğaldan azad olundu.

REPORTAJ



Cənab Prezidentimiz İlham Əliyevə və Mehriban xanım Əliyevaya da öz min-nətdarlığını bildirirəm".

Şəhər sakini Maşallah Məmmədov:

"Allah şəhidlərimizə qəni-qəni rəhmet eləsin. Millətimizdə şəhidlərimizə qarşı bu milli ruh hələ də yaşayır ve yaşayacaq da. Biz nəinki ildönümü zamanı hər gün buranı ziyarete gəlməliyik. Bu bizim vətəndaşlıq borcumuzdur. Mən bu günün öz gözlərimlə şahidi olmuşam. O zaman təhsil almaq üçün Bakıya gəlmişdim. Tankları, o zi-rehli qüvvələri gözlərlə görməsəm de hər yerden səsləri eşidilirdi. Həmin günün səhərini isə hər birimiz bu cür hüznü xəbərlə açdıq. O zamandan bəri də mən hər zaman Şəhidlər Xiyabanını ziyaret edirəm. Bu hər birimizin vətəndaşlıq borcudur".

Şəhər sakini Mənsuba Əfəndiyeva:

"Şagirdlərimiz 5-ci sinifdə təhsil alırlar.



Bu beşincilərlə ilk dəfədi ziyarətə gelmişik. Amma digər siniflərimlə birgə hər zaman ziyarətə gelmişik. Bu dəfə isə uşaqların özlerinin təşəbbüsü ilə gelmişik. Düzdür, pandemiya ilə əlaqədar olaraq çəkinirik uşaqlarla birgə harasa getməyə. Amma bura gəlmək də uşaqları getirib, maarifləndirmək də borcumuzdur.

Eyni zamanda valideynlərin də dəstəyi böyük dərəcədədir. Məktəbdə də təbliğat geniş şəkildə aparılır. Hər il biz 20 Yanvar hadisəsini qeyd edirik. Bu proses aşağı siniflərdən tutmuş yuxarı siniflərə qədər hər kəsi əhatə edir. Bununla yanaşı rəsm sərgiləri keçirilir tədbirlər olur. 20 Yanvar hadisəsinin baş vermə səbəbləri Azərbaycanın hər zaman müstəqilliyyət can atan ölkə olması ilə ətrafında hər zaman dərslərdə uşaqlarla söhbətlər edirik".

Şəhər sakini Elgün Əliyev:

"1990-cı il 20 yanvar gecəsi baş verən bu hadisəni hər kəs kimi mən də unutmadam. Mən həmin zaman 10-cu sinif şagirdi idim.

Neçə gün radio televiziylər işləmədi.



Əhali bir çox məlumatdan xəbərsiz oldu. Artıq bu hadisənin üstündən 32 il keçir. Şəhidlərimiz hər zaman bizim qəbimizdə yaşayacaq. Biz övladlarımızla birgə hər il Şəhidlər Xiyabanını ziyarət edirik. Bu bizim vətəndaşlıq borcumuzdur".

Gül-ciçək dəstələrindən müxtəlif kompozisiyalar hazırlayan Güllər Məmmədova:

"Artıq 3 ildir davamlı olaraq burada çalışırıq. Gullərimiz Türkiyədən gəlir. Hər biri çox keyfiyyətli gullərdir. Gullərin dəqiq sayı isə hələ açıqlanmayıb. Çünkü hələki işlər davam edir güldən istifadə olunur.

Bu ilki kompozisiyalarımızda digər illərdən daha fərqli təşkil olunub. Buradakı dekorların hər biri xüsusi olaraq hazırlanır. 100 nəfərdən artıq bir heyətlə artıq 3 gündür çalışırıq. Yanvarın 19-u tam olaraq bütün işimizi bitirəcəyik. Eyni zamanda biz işimizi görməklə yanaşı həm də öz vətəndaşlıq borcumuzu yerinə yetiririk".



Səbinə Hüseynli

Məlum olduğu kimi, ikili standartlara əsaslanaraq Azərbaycana qarşı hər zaman qərəzi ilə seçilən, erməni lobbisinin maraqlarına xidmət göstərən "Human Rights Watch" ölkəmizle bağlı növbəti dəfə şər-böhtan dolu "hesabat" açıqlayıb. Bu dəfə də subyektivliyi, qərəzi ilə seçilən "hesabat"da əsl həqiqətlər təhrif olunub, yalan, böhtan və qərəz öne çıxarılib. Belə ki, təşkilatın 2021-ci il üzrə hesabatında iddia edilir ki, ikinci Qarabağ müharibəsi zamanı Ermənistanda 71, Azərbaycanda isə 54 məktəb dağıldılb. Belə çıxır ki, dünyanın 102 ölkəsində insan haqlarının durumunu təsvir edən, hüquqların məhdudlaşdırılmasını stimullaşdırın amilləri qiyətləndirən hesabat müellifləri ikinci Qarabağ müharibəsinin Ermənistən deyil, Azərbaycan ərazisində aparıldığını, işğaldan azad edilən ərazilərdə bir zamanlar Ermənistən tərəfindən məskunlaşma siyaseti yürüdürüdünyü, həmin torpaqlardakı məktəblərin də qanunsuz inşa olunduğunu görənlərdən gəliblər. Hesabatda Azərbaycanla Ermənistən bərabər şəkildə - 7 səhifəlik həcmlik yerin ayrılmazı təcavüzkarın gizlədilməsi məqsədindən başqa bir şey deyil.

Yenə de öz qərəzli mövqeyini nümayiş etdirən "Human Rights Watch" təşkilatı günahı yalnız Azərbaycanda görərək "Altı günlük müharibəsinin doğruluğu nəticələr" adlı bölümde qeyri-obyekтив fikirlər verilib. Dünaya obyekтивlikdən, insan haqlarının müdafiəsi barədə "mühazirə" keçməye cəhd edən ekspertlər müharibənin və onun təbii fəsadları olan dağııntılarının günahını birmənalı şəkildə Azərbaycanın ayağına yazımağa can atıblar. Belə çıxır ki, 102 ölkədə "hər şəyden xəbərdar olan" "ekspertlər" ya Qarabağın hansı ölkəyə məxsus olduğunu "unudublar", ya da məqsədli şəkildə "zəvallı" Ermənistən yanında yer alıblar. Bütün dünya gördü ki, Azərbaycan 44 günlük müharibədə tam ədalətli davranıb, bütün humanizm prinsiplerine tam əməl edib. Müharibə zamanı əsir götürülmüş bütün ermənilər geri qaytarılıb. Müharibədən bitdikdən 16 gün sonra Azərbaycana qarşı təxribat töremək istəyən 62 nəfər isə diversantlardır. Həmin terrorçular müharibə bitdikdən sonra 4 əsgərimizi şəhid edib. Onlar müharibə bitdikdən və üçterəfli razılışma imzalandıqdan sonra ərazilərimizə qanunsuz şəkildə daxil olduqları üçün herbi əsir hesab olunmır. Lakin buna baxmayaraq, Azərbaycan tərəfi onların bezilərini də geri qaytarıb. Hazırda ölkəmizdə erməni əsir yoxdur. Özünü tərəfsiz kimi təqdim etməyə cəhd edən beynəlxalq hüquq müdafiə təşkilatları isə, hətta insan taleyinə də ikili standartlardan yanaşır və beləliklə, Azərbaycana qarşı qərəzlərini ortaya qoymuş olurlar. Bu qərəzli təşkilatların istəkləri də Ermənistən baş naziri Paşinyan kimi məhve düşər olacaq, qərəzli bəyanatlarını da bu gün ancaq özlərindən başqa eşidən olmayıacaq da! Çünkü sentyabrın 27-dən Ermənistən Azərbaycan xalqına qarşı həyata keçirdiyi texribatçı hərbi təcavüzünü və hərbi cinayətlərini dəstəkləyən dövlət və beynəlxalq təşkilatlar yalnız faşist xisletlər olundalar və bunu dünya dövlətləri də təsdiqleyir. Çünkü Azərbaycan öz topağında vurmuş, erməni əsgəri isə başqa dövlətin torpağında.

Səbəb nədir, bu kağız üzerinde olan beynəlxalq təşkilatlar Azərbaycanla bağlı qərəzli, faktları təhrif edərək böhtanlı hesabatlar hazırlayırlar? Səbəb bellidir - Azərbaycanın dünya birliyində reytinginin getdikcə yüksəlməsi, siyasi arenada söz sahibinə çevrilmesi və bu kimi digər əhəmiyyətli amillərə söykənen inkişaf trayektoriyasını genişləndirməsi. Söz yox ki, bu qurumun fealiyyət prinsipi, bilavasitə inkişaf etmək qətiyyətini ortaya qoyan ölkələrə qarşı istiqamətləni və Azərbaycan bu sıralamada daim hədəf götürülməkdədir. O da sər deyil ki, "Human Rights Watch" kimi təşkilatların qərəzləri arxasında dayanan əsas təkanverici mənəbə Qərbdə fealiyyət göstərən güclü və zəngin erməni lobbisiidir. Məhz bu baxımdan, mayaları böhtan və qərəzdən, siyasi şantaj üsullarından yoğrulmuş bu tipli

"insan hüquqlarının müdafiəsi" təşkilatları beynəlxalq ictimaiyyətdə Azərbaycan əleyhinə mənfi rəy yaratmağa cəhd edirlər.

"Human Rights Watch" hər il, demək olar ki, eyni məzmunlu "hesabatlar" hazırlamaqla, sadəcə, rəqəm dəyişiklikləri edir,

Çirkli pullar, siyasi korrupsiya hesabına "hesabatlar" yayan bele ikiyüzlü qurumlara artıq inanın da yoxdur. Çünkü onların hazırladıqları yalanla dolu hesabatlar, artıq bu qurumlara iç üzünü və xəbis niyyətlərini çıxdan ortaya qoyub.

Məsələn, üzə çıxan və i f -

qərarlarına tabe olmur. "Amnesty International" bir dəfə də olsun bununla bağlı Ermənistana çağırış edib?

N.Cəfəroğlu onu da bildirib ki, ermənilər Gəncə, Mingəçevir, Ağcabədi, Tərtər və digər şəhər və rayonlarda əhalinin sıx yaşadığı yerlərə raket və artilleriya zərbələri endirirlər: "Mülki insanlar həlak olur, yaralanır. Onların əmlakına külli miqdarda ziyan dəyir. Hətta Gəncədə yaşayan erməni əsilli bir qadın bu zərbələr neticəsində yaralanıb. "Amnesty International" mülki insanların öldürüləməsi məsələsini qaldırıb? Ermənistən monoetnik respublikadır. Azərbaycanlılar oradan zorla qovulub. Ancaq orada elə bir mühit mövcuddur ki, digər bütün xalqlar könüllü

I ü

Qəzəb, qərəz və qısqanchıq...

"Human Rights Watch"
Qarabağ müharibəsi faktlarına niyə kölgə salır?

şa olunan məqamlardan biri də budur ki, "Human Rights Watch" hər il, demək olar ki, eyni məzmunlu "hesabatlar" hazırlamaqla, sadəcə, rəqəm dəyişiklikləri edir. Bu isə qurumun yalanlarını aşkar şəkildə üzə çıxmış olur. Digər tərəfdən, o da gizlin deyil ki, ayri-ayrı qrupların və satqınların sıfırı ilə fəaliyyət göstərən mənbələrin verdiyi məlumatlardan faydalanan "Human Rights Watch" təşkilatı daha çox Azərbaycanda "müxalifət" adı altında fəaliyyət göstərən radikal və dağıdıci siyasi partiyaların əməyindən "faydalanan". Ona görə də, "Human Rights Watch" təşkilatı öz ciddiliyini itirib. Yeni qeyri-ciddi qurumlarla əlbir olan hər hansı bir təşkilatın ciddiliyindən səhbət gedə bilməz.

Novella Cəfəroğlu: "Yenə də ermənipərest "Human Rights Watch", "Amnesty International" kimi beynəlxalq təşkilatların "hesabatları" ciddi qəbul edilmir"

Hüquq müdafiəcisi Novella Cəfəroğlu yənə də ermənipərest beynəlxalq təşkilatların, o cümlədən, "Human Rights Watch", "Amnesty International" erməni terrorçularının Azərbaycan ərazisində töredikləri terror aktlarını görmədiyini, "ağa" "qara" deyərək təcavüzkar Ermənistən müdafiə edərək sentyabrın 27-də başlanan müharibədə yənə də hədəf Azərbaycanı qızadığına münasibət bildirərək deyib: "Bu, təəccüb doğurmur. Xisletləri budur. Bu təşkilat indiyədək bir dəfə də olsun Azərbaycana edilən təcavüzü, erməni terrorçularının Azərbaycan ərazisində töredikləri terror aktları ilə bağlı məsələ qaldırılmayıb. Mənim "Amnesty International" a bir neçə sualım var. Bir milyon yaxın azərbaycanlı qaçın və məcburi kökünün öz doğma yurd-yuvalarından didərgin düşüb Azərbaycanın digər yerlərinə pənah getirməsi, onların təməl insan hüquqlarının pozulması məsəlesi bir dəfə bu təşkilat tərəfindən qaldırılıb? İkincisi, "Amnesty International" BMT Təhlükəsizlik Şurasının Ermənistən qoşunlarının işgal edilmiş Azərbaycan ərazilərindən geri çəkilməsini tələb edən dörd qətnaməsini icra etmir. Bununla da faktiki olaraq BMT-ni saya salır, onun

olaraq oranı tərk edib. Bu gün nəinki "Amnesty International", digər beynəlxalq təşkilatların da heç biri Azərbaycana bir söz deyə bilməz. Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun hərəkət edir. Azərbaycan öz haqlı davasını aparır".

Novella Cəfəroğlu qeyd edib ki, Azərbaycan Ermənistən mülki insanların ölümünnü istəmədiyini birmənalı şəkildə bəyan edib: "Ona görə də biz yavaş-yavaş hərəkət edirik. Dövlət başçımız da mülki insanların işimizin olmadığını, Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduğunu birmənalı şəkildə bəyan edib. Bizim istəyimiz öz torpaqlarımızın biza qaytarılmasıdır. Biz müharibəni öz torpaqlarımızda aparıraq. Ermənistən ərazisində girmirik. Biz Ermənistənə girmək istəsek, Naxçıvan'dan raket və artilleriya zərbələri ilə İrəvanı yerlə-yeşən edərək".

Göründüyü kimi, "Human Rights Watch" Azərbaycan silahlı qüvvələrini "erməni əsirlerini fiziki zorakılığa və alçaldıcı hərəkətlərə meruz qoyduğu üçün" qınayır, ancaq on illiklərdir erməni vəhşiliyi, terroru ilə üzləşən azərbaycanlıların çəkdikləri müsibətlərin, eləcə də ikinci Qarabağ müharibəsində Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Nafatalan və Tərtərde mülki şəxslərin Ermənistən silahlı qüvvələrinin atəşə tutulması neticəsində helak olması faktının üstündə sükülla keçir. Sadalanan faktlara göz yuman hesabat müellifləri azərbaycanlıları "...erməni mülki şəxslər, hətta yaşı insانlara, uşaqlara qarşı işgəncə törediklərinə, məhkəməsiz edam hallarına yol verdiklərinə görə..." ittiham ediblər. Nədənsə beynəlxalq təşkilatların Ermənistənə bağlı qətnamələrinə göz yuman hesabat müellifləri ancəq həmin qurumların Azərbaycana dair bəzi çağırışlarında "gözləri açılıb". Elə təsvir verilib ki, guya bu qətnamələrin, bəynatların hər biri Azərbaycana qarşı olub. Əslində, həmin bəynatlar anti-Azərbaycan xarakterli olmayıb. Əksinə, hər iki ölkəyə - həm Azərbaycana, həm də Ermənistəna-ünvanlanıb. Hesabatdakı "faktlar"la, "statistik" ilə tanış olan, re-

gionda baş verənlərdən xəbərsiz olan hanısa üçüncü ölkənin vətəndaşlarında Qarabağın reallıqda kimə məxsus olması barədə haqlı suallar ortaya çıxa bilər. Belə isə "Human Rights Watch"ın obyekтивlikdən danış obyekтивlikdən uzaq olan "ekspertlər"inin məqsədi nədir? Cavab məlumudur - beynəlxalq ictimaiyyəti çəsdirək, Azərbaycanla Ermənistən, təcavüzdən zərər çəkənlə təcavüzkar arasında bərabərlik işarəsi qoymaq. Hesabatda sanki ermənilərin öz evlərində oturub emin-amanlıq içinde yaşamaları, sülh istedikləri, Azərbaycanın isə 44 günlük mührəbə zamanı təcavüz edərək "sülhpərvər"lərin hüquqlarını pozmaları qeyd edilib. Hesabat müellifləri müyyən mənəda haqlıdırlar. Ermənilər doğrudan da emin-amanlıq, sülh içinde yaşamaq istəyirdilər, amma bunu Azərbaycan ərazisini işğal etməklə nail olmağa çalışırdılar. Ele "Human Rights Watch" təşkilatı kimi Azərbaycanla Ermənistəni eyniləşdirən digər beynəlxalq təşkilatların onilliklərdir bitib-tükənməyən vasitəçilik missiyalarını, mənəsiz danişqollarını sünü şəkildə uzatmaq da rəsmi Yerevanın bu missiyasına xidmet edirdi. Lakin "Human Rights Watch" eks etdiyi faktları bugündən yayımladığı ümumi illik hesabatın daxili etməyib. Məqsəd aydın: - mührəbədən azacıq sonrakı dövrde qeydə alınan faktlar sonuncu hesabatdakı "faktlar"ı tamamilə təkzib edir.

Bütün bunlar onu göstərir ki, hesabatda Azərbaycanın əleyhinə verilmiş "argument" saxta, bəlkə də sıfarişlidir. Bir sözle, özünü insan hüquqlarının, ədaletin "carşı" kimi qələmə verməye çalışan "Human Rights Watch" təşkilatının qərəzli hesabatının Azərbaycanla bağlı hissəsi ölkəmizi məqsədli şəkildə hədəf seçib. Bu "demokratiya carçılarının" əsl siması budur. Ancaq bu ermənipərest beynəlxalq təşkilatlar nə qədər qərəzli kampaniyalar aparsalar da, Azərbaycan tez bir zamanda öz ərazi bütönlüyünü bərpa edəcək, azad olunan torpaqlarımızda üçüncü Bayraqımız sancılacaq. Bunu həm erməni xalqı, həm də qərəzli beynəlxalq təşkilatlar anlamalıdır!

RƏFIQƏ HÜSEYNÖVA
"Etiraz aksiyaları heç bir vəchlə sosial iqtisadşalarla keçməməlidir"

"Qazaxıstanda yaşanan hadisələrə münasibət hüquq və qanun müstəvisində olmalıdır. Əhalinin, etiraz elektoratının hər hansı hökumətin sosial, iqtisadi siyasetinə etiraz hüququ olsa da, bu hüquq qanunvericilik müstəvisi üzərində olmalı, etiraz aksiyaları heç bir vəchlə sosial iqtisadşalar, mülki əhali və hüquq-mühafizə orqanları ilə silahlı qarşıdurmaya keçməməlidir". Bunu MDHP-nin sedr müavini Elşən Manafov "Səs" qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ölkədə sabitliyin və ictimai asayışın qorunmasına məsul olan istənilən hökumət bu kimi qanundan kənar hadisələrin qarşısını almağa məsuludur: "Qazaxıstanda yaşanan hadisələrə beynəlxalq hüquq və onun tələb etdiyi normalar çerçivəsində yanaşmayan Qərbdəki məlum dairələr kimi Azərbaycanda da adı çəkilən siyasi qüvvələrin münasibət bildirmələri qanundan daha çox korporativ və konyuktur maraqlardan irəli gəlir, digər tərəfdən istisna deyil ki, onlar Qərbdəki bəlli dairələrin bu kimi məsələdə sıfarişlərini yerinə yetirirlər. Azərbaycanda da sabitliyin pozulması yəqin ki, bulanıq suda baliq tutmaq sövdəsində olan bu qüvvələrin maraqlarına uyğun gəlir. Müstəqilliyimizin ilk illərində məhz sabitliy pozmaq, cəmiyyəti vətəndaş mührəbəsi həddinə gətirməklə hakimiyətin əle keçirilməsi ilə bağlı maraqlarının realizə olunmasına nail olmuş bəlli qüvvələr yəqin ki, növbəti dəfə tarixin süzgəcindən keçmiş melum vəsiti-lərdən istifadə etməyə çalışırlar".

Gülyana

Iş zamanı işçiyə fiziki və ya ruhi təsir göstərən bədbəxt hadisələrə istehsalat qəzaları deyilir. İstehsalatda baş verən bədbəxt hadisələr işçiləri yaxından maraqlandırın bir məsələ olmaqla yanaşı, həm də iş yerlərində bir çox amillərin təsirindən yaranır. İşçilərin əhval-ruhiyyəsi, davranışları və iş prosesləri iş qəzalarına səbəb olan ən böyük amillərdəndir, lakin səhv nizam, yer çatışmazlığı və s. vəziyyətlər də istehsalat qəzaları ilə sıx bağlı olan amillər sırasındadır.

İş qəzalarının əsas səbəbləri

- İlk növbədə, işçilərin şüursuz işləməsi işçiləri qəzalara qarşı həssas edir. Beləliklə, inkişaf edən istehsalat qəzalarında yaranma ehtimalı çox yüksəkdir.
- Fərdi qoruyucu vasitələrdən istifadə etməmək.
- Ehtiyatsızlıqla biznesə qulluq etmək.



- Əsəbi, yuxulu və xəstə vəziyyətdə işləməyə davam etmək.
- İş mühitini səliqəli saxlamamaq.
- İş mühitində uyğun olmayan davranışlar nümayiş etdirmək.
- İş qəzalarını minimuma endirmək üçün görüləcək işlər
 - İş sağlamlığı və təhlükəsizliyi xidmətləri müəyyən meyarlara cavab verən sənaye səviyyəli müəssisələrde tətbiq edilməli olan en vacib amildir.
 - İşçilərin iş şəraitinin təhlükəsiz şəkildə layihələndirilməsi və təşkili.
 - Fərdi qoruyucu vasitələrin taxılması.
 - Cihazların qoruyucu vasitələrinin çıxarılmaması.
- İş yeri həkimi, iş yeri tibb bacısı və ya iş yerində əməyin mühafizəsi üzrə mütəxəssis tərəfindən işçilərə təlimlərin təşkili və təqdim edilməsi.

- Digər tərəfdən xəstə olan və ya əhvali işe uyğun olmayan işçilərin işini dayandırmasına icazə vermək qarşısının alınması və ya uyğun işə istiqamətləndirilməsi istehsalat qəzalarının minimuma endirilməsi istiqamətində görüləcək tədbirlərdəndir.

İstehsalatda bədbəxt hadisələr, ümumiyyətlə, iş şəraiti, idarəetmə səhvləri, vaxtında və adekvat texniki xidmət göstərilməməsi, insan faktorlarına məhəl qoyulmaması, adekvat və müvafiq təlimin olmaması, nəzaretin olmaması və ya bu amillərin hamisinin her biri ile qarşılıqlı elaqədə olmaması nəticəsində baş verir. Bununla belə, istehsalatda bədbəxt hadisələrə səbəb olan amillərin hamisini iki əsas amile endirməklər. Bunlar iş yerində təhlükəli vəziyyətlər və işçilərin təhlükəli davranışlaşdırır.

İşləyen insanın mərkəzi sinir sistemi və hiss organları oyaq və bu funksiyaları yeriňe yetirməyə qadir olmalıdır. İnsanın təbii təbiətine görə bu qabiliyyətlərin müəyyən həd və hüdüdlərdən kenara çıxmazı mümkün deyil. İnsanın fiziki və zehni gücünü nəzərə almadan iş yükünün tənzimlənməsi və iş süretinin müəyyən edilməsi nəticəsində dəzgahla ahəngdar işləmeye mənfi təsir göstərir və təhlükəli davranışlar baş verir.

Güvensiz davranışlar insanın fizioloji və psixoloji quruluşu və ətraf mühitin şərtlərində qaynaqlanır. Genetik pozğunluqlar, üzvi

aşınma, ergonomik çatışmazlıqlar və qeyri-sağlam ətraf mühit şəraiti işləyen insanlarda təhlükəli davranışların səbəbləridir. Bacarıqsızlıq, əl çevikliyinin olmaması, tarazlığın aşağı olması, zəif inkişaf etmiş əzələ gücü və bəzi bədən hissələri və ya bəzi üzvlərin balanssız inkişafı və ya sinir sistemi tərəfindən idarə olunan bütün bədən hərəkətlərinin səlis işləməsinə mane olan səhvlər, müxtəlif xəstəliklər nəticəsində iş həyatına qədər köhnəlmış və əskikliklər təhlükəli davranışların ortaya çıxmına səbəb olur.

İstehsal prosesində iştirak edən şəxsin işi onun fiziki gücündən və əqli imkanlarından yüksək səviyyəde tənzimlənirse, iş əmərində insanın diqqətinin yayılmasına və diq-

- Maşın qoruyucularını çıxarmaq
- Təhlükəli sürətlə işləmək
- Vəzifədən kənar işi yerinə yetirmək
- İş intizamına əməl etməmək
- İş üçün uyğun mexanizmlərdən istifadə etməmək
- İcazəsiz təhlükəli ərazidə olmaq
- Şəxsi qoruyucu vasitələrdən istifadə etməmək

Təhlükəsiz davranışlar yanaşı, iş qəzalarının birinci dərəcəli ümumi səbəblərinin təşkil edən əsas amillərdən biri də iş yerində təhlükəli vəziyyətlər istehsal prosesində istifadə olunan texnologiya və istehsal alətlərinin təbiətindən tutmuş iş nizamsızlığına, texniki qulluq və nəzarətin olmamasından yoxlama və idarəetmə xə-

vaxtında və lazımi qaydada həyata keçirilmədikdə və öz gücündən artıq istifadə edildikdə təhlükəli şəraitin yaranması və istehsalatda bədbəxt hadisələrin baş verməsi qazılmalıdır.

Təhlükəsiz vəziyyətlər

- Təhlükəsiz iş metodu
- Təhlükəsiz və qeyri-sağlam ətraf mühit şəraiti
- Elektrik maşınlarının yere vurulmaması
- Uyğun olmayan əl alətləri
- Yoxlamaların və sınaqların aparılmaması

- Təzyiqli gəmilər
- Təhlükəli hündürlüklərdə işləmək
- Təhlükəli sahələr açıq qalmışdır (çukurlar)
- Müvafiq işaretləmə edilməmişdir

- İş yerində nizamsızlıq
- Mühafizəsiz maşınlar, skamyalar
- Tez alışan partlayıcı madadələr
İş yerlərində mənfi fiziki-kimyəvi amillərin yaratdığı ətraf mühit şəraiti, iş yerlərində təhlükəli şərait yaratmaqla yanaşı, onların işçilərinə təhlükəli davranışların formallaşmasına səbəb olur. İstehsalda istifadə olunan texnologiyanın keyfiyyəti təhlükəli vəziyyətlərin əsas səbəblərindən. Geri qalmış və köhnə texnologiya ilə istehsal olunan iş yerlərində istehsalat qəzalarının intensivləşdiyi müşahidə edilir. İş yerlərində təhlükəli şəraitin yaranması

ISO yerlərindəki ölümlərdən kim cavabdehdır?



qətsizliyinə səbəb olan monoton xüsusiyyətlər müşahidə edilirse və ya qida enerjisi alına bilmədiyi üçün organik gərginlik yaranırsa təhlükəli davranışların ortaya çıxması və iş qəzaları qaćınılmaz olacaqdır.

Təhlükəsiz davranışlar

- İşi şüursuz yerinə yetirmək
- Diqqətsizlik və ehtiyatsızlıq

talarına, saxlama və yiğma səhvlərindən sağlam olmayan ətraf mühit şəraitinə qədər bir çox amillər yaranır.

İstehsal prosesində istifadə olunan bütün növ alətlər və mexanizmlər işçinin qabiliyyətinə uyğun deyil, əger maşın və dəzgahlarda qoruyucular yoxdur, göstəricilər asan oxunan və başa düşülən xüsusiyyətlərə malik deyilsə, nəzaret mexanizmlərindən təhlükəsiz və asanlıqla istifadə edilə bilməz, onlara texniki qulluq və nəzarət



na səbəb olan geri qalmış və köhnə texnologiya əsasında qurulan iş yerlərində təşkilatdakı təhlükəli və qeyri-sağlam şəraiti sonradan düzəltmək, əməyin mühafizəsini təmin etmek çətin və bahaldır. Belə ki, qeyri-sağlam və təhlükəli şəraitə malik iş yerləri qurulduqda, bu keyfiyyətlərə malik iş yerlərində bu mənfi halların ümumiyyətə davam etdiyi və iş qəzalarının əhəmiyyəti ölçürlərə çatdığını görür.

Maşınların və iş dəzgahlarının qoruyucu sistemlərinin olmaması ilə yanaşı, onların teyinatından kənardan və güclündən artıq istifadə edilməsi, vaxtında və düzgün texniki qulluq və nəzarətin olmaması təhlükəli şərait yaradır. Maşınların və skamyaların düzülüşündə, xammalın və istehsal olunan mehsulların saxlanması, yiğilması, yüklenməsi və daşınmasında qeyri-dəqiqlik və çatışmazlıqlar, ümumilikdə iş yerlərində nizamsızlıq təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur.



Əvvəli Səh. 11

Bəs, iş yerlərində baş verən faciəvi ölümlərdə günahkar kimlərdir? İş yerində insanlar təhlükəsizlik qaydalarına necə riayət etməlidirlər? Əmə-



yin mühafizesində niye səhərkarlığa yol verilir? Bu kimi hallara qarşı necə mübarizə aparılmalıdır? Qanunda hansı qaydalar nəzərdə tutulur? İşçilərin həyatı niye təhlükəyə atılır? SİA məsələ ilə bağlı araşdırma apararaq, ekspert, psixoloq və sosioloqların fikirlərini öyrənib.

"Aile Dünyası" Ailələr Hüquqi Yardım İctimai Birliyinin sədri Gülaya Səfərova: "Çörek zavodunda fəhlə işləyən xanının faciəvi şəkildə ölümü hamımızı bərk sarsıldı. Baş verən hadisə-



dən də göründüyü kimi, həmin müəssisədə çalışan işçilər əməyin təhlükəsizliyi qaydaları bərədə düzgün təlimatlandırılmayıblar. Hər bir sahədə işəgötürən iş yerinin əməyin mühafizəsi normaları və qaydalarının tələblərinə uyğun olmasına, işçi üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına cavabdehlik daşıyır və işçinin həyatı, sağamlığı da müəssisənin iqtisadi mənəfeyindən hər zaman yüksək tutulmalıdır.

Əmək müəssisələrində təhlükəsizlik qaydalarına dair təlimatların keçirilməsi, ümumi təhlükəsizlik qaydalarının öyrədilməsi, xüsusilə də istehsalatın təhlükəsizlik dərəcəsindən, xarakterindən, işçilərin peşələri və dərəcələrindən asılı olmayaraq, bütün işçilərə əməyin təhlükəsizliyi qaydaları aşılanmalı, təhlükəsiz iş metodları üzrə təlimatlar verilməlidir.

Əslində, əmək müəssisələrində aparılan təlimatlandırma bir neçə mərhələlərdə aparılmalıdır. Bu giriş təlimati, iş yerində ilk təlimat, dövrü təkrar təlimat və növbədən kənar təlimat kimi növlər əsasında təşkil olunmalıdır. Baş verən hadisələr onu bir daha sübut edir ki, bu təlimat növleri heç də bütün müəssisələrdə işçilərə təlqin edilmir".

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov: "İş yerlərində əməyin mühafizəsinə görə cavabdehlik işəgötürənin üzərinə düşür. Bu şəxs əməyin mühafizəsini və təhlükəsizliyi təmin etməlidir. Ona görə də əgər işçi əməyin mühafizəsi və təhlükəsizlik qaydalarını pozursa, işəgötürənin ona qarşı inzibati tənbeh tətbiq etmək hüquq var. Yəni, işçini işdən kənarlaşdırma, ona şiddetli töhmət verə bilər. Əgər lap böyük nəticəsi olsa əmək müqaviləsinə xitam verə bilər. Ona görə də işəgötürənin həm cavabdehliyi, həm də selahiyəti var.

Əgər hadisə iş yerində baş verirse, bunun ilk

növbədə günahkar işəgötürəndir. İşəgötürən əvvələ bütün işçilərlə əmək müqaviləsi bağlamalı, ikinci onların istehsalatda bədbəxt hadisə və peşə xəstəliyi hallarından siğortamalı, üçüncüsü əməyin mühafizəsi ilə bağlı şöbə yaratmalı, ya-



xud məsul şəxs təmin etməlidir".

Psixoloq Vüsəle Əmirəsənova məsələnin psixoloji yanlarına toxunub: "Əslində, iş yerində yorğunluq işin özünün strukturuna bağlıdır. Yəni, əgər iş taksi işidirsə, burada gecə növbələri var ki, gecə maşın sürürlər və o zaman ola bilir ki, bəzən yuxuya bağlı problemlər yaransın. Onlar da bildiyimiz qədər səhər çox yatırlar, ola bilir ki, yuxulu olurlar, halsız olurlar, ümumi immunitet



düşür.

İnsanın yatmaq vaxtı gecə vaxtidır. Yəni, gecə yatanda onun üçün daha faydalı olur. Amma təəssüflər olsun ki, bəzən bütün rejim korlanır və məcbur olurlar ki, səhər yatsınlar və gecə maşın sürsünlər. O da bu şəxslərə mənfi təsir göstəribilir.

Ümumiyyətlə, iş yerində təhlükəsizlik yenə de işin strukturundan asılıdır. Əgər bu iş yeri tikinti şirkəti ilə bağlırsa, əlbəttə ki, onlar müəyyən vaxtdan bir xüsusi təhlükəsizliyi, texniki vəsítələri yoxlamalıdılar ki, qurğular yerindərdirmi ya yox. Hündürlükde işləyən insanların oronması üçün xüsusi geyimləri olmalıdır. Onlar normal qidalanmalıdır ki, halsızlıq və s. baş vermesin. Yəni, bu kimi hallar çox müşahidə olunur. Ümumi məsələn, tədris şöbəsində olsun, başqa yerlərdə olsun belə yerde faciəvi ölümlər çox az olur. Əsasən, tikinti şirkətlərində bir də taksi xidmətlərindən daha çox bele olur.

Psixoloji yanları odur ki, rejim düzgün qurulmalıdır, istirahət saatları, yuxu saatları düzgün qurulmalıdır ki, bunların bölgüsü yaxşı olsun, həm istirahət vaxt ayırsınlar, həm işe ayırsınlar ki, tam işə yüklenmək onları psixoloji gərginliyə getirib çıxara bilir".

Ayşən Veli

"Uşaqlar izlədikləri şeylərin təsirində qalır"

"İndiki uşaq və yeniyetmələrdə aqressivlik, davranış pozğunluqları həddən artıq çoxalıb". Bunu SİA-ya açıqlamasında klinik psixoloq Nuriyyə Quliyeva deyib.

Psixoloq qeyd edib ki, bunların da səbəbi təbii ki, texnologiyadır. Uşaqların oynadıqları oyunlar, baxışları çizgi filmlər və animasiya filmlərinin əksəriyyəti aqressiyani özündə ehtiva edir. Bu filmlər konkret olaraq şiddet məzmunludur.

Nuriyyə Quliyeva bu barədə fikirlərini belə izah edib: "Uşaqlar da, təbii ki, həmin izlədikləri şeylərin təsirində qalır. Hətta, burada ailələr də səhərkarlıq edir. Məsələn, ata oturub hər hansı tarixi bir filmə baxır və uşaq da buna şahid olur. Beləliklə də, filmdə açıq şəkildə şiddet ehtiva edən səhnələri uşaqlar görmüş olur. Uşaqlar bu səhnədə gördükleri obraza girirək, onlar kimi davranışlar sərgiləməyə çalışırlar. Bunun bir səbəbi də bu cür obrazların qəhrəman kimi təqdim olunması ad-sən salması, başqalarının ona hörmət bəsləməsi kimi yanaşmalarla bağlıdır. Uşaqlar bu yanaşmanı göründüy üçün bu obrazları həyata tətbiq etməyə çalışırlar. Bu cür hökmranlıq, dominantlıq etməklə özlərini bir növ təsdiq etdiklərini düşünürler".

Turqay Musayev

PSIXOLOQ MÖVQE BİLDİRİ

"Human Rights Watch" demokratyanın faciəsidir

Öz torpaqlarını işğaldan azad edən ölkə nə zamandan "haqsız" çıxıb?

Human Rights Watch ("HRW") kimi təşkilatların zaman-zaman Azərbaycan dövlətinin və xalqının maraqlarına qarşı çıxmazı kimsəyə sərr deyil, həm də təccübəli deyil. Təccübəli deyil ona görə ki, adıçəkilən qurum ölkəmizdə mövcud olan təməlli uğurların hər birini məhz riyakarcasına, yanlan və böhtanlarla qaralamağa cəhdər göstərib.

Diger yandan, hər hansı bir hesabatlarını yaydıqda belə bu hesabatların daha əvvəlki hesabatlardan heç bir fərqi olmayıb. Neçə deyərlər, bəzi abzəsləri dəyişərək onları ictimailəşdirib. Beləliklə də, əsas "vəzifəsini" icra edib, yəni aldığı sıfarişlərini həyata keçirib.

O da əbəs deyil ki, "HRW" bilavasitə erməni maraqlarına işleyən təşkilat kimi tanınır və bu qurumun son hesabatı da həmin reallığı sübuta yetirir. "Human Rights Watch"ın fəaliyyəti heç vaxt müsbət, həqiqətə söykənən, vicdanlı amillərə söykənən və onun əsas məqsədi qarayaxma kampaniyaları aparmaq, eləcə də haqlı ilə haqsızın yerlərini dəyişik salmaqdan ibarət olub. Bu qurum haqqında inдиə qədər hər hansı təqdirdələyi ifadə etşitmək də demək olar ki, mümkün olmayıb.

Deputat: "Bu, haqq-ədalətin qarşısında səddin çəkilməsidir"

"Təəssüf ki, haqqın-ədalətin carxısı olduğunu iddia edən Human Rights Watch, əslinde, öz "dəyərələrinə" dəban-dabana zidd olan siyaset yürüdür". SİA xəber verir ki, bu fikirləri millət vəkili Elman Nəsirov mövzu ilə bağlı mətbuatı verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, xüsusilə, son hesabat təşkilatın qeyri-ciddi və qərəz olduğunu sübut edir, çünki orada Er-

mənistəni ikinci Qarabağ müharibəsinə zərərəkən tərif kimi təqdim edir: "Təsəvvür edin, 30 il müddətində Azərbaycan torpaqlarını işğalda saxlayan dövlət işgal etdiyi ərazilərde faktiki olaraq vandalizm siyaseti həyata keçirib, bizim bütün milli-mənəvi sərvətlərimizi, məscidlərimizi məhv edib, qeyri-insani davranış ortaya qoyub. Müharibə dövründə isə cəbhədən uzaq məsafədə yerləşən yaşayış məntəqələrini ballistik rakətlərle atəşə tutub, oradakı mülki ehalini hədəfə alıb. İndi isə belə bir dövlət müharibədə zərərəkən dövlət kimi qələmə verilib. Hesab edirəm ki, bu, demokratyanın faciəsidir".

Söz yox ki, özünü demokratik dəyərlərin daşıyıcısı kimi təqdim edən təşkilatlar belə qərəzli hesabatlarla demokratianı gözdən salırlar. Deputatin sözlərinə görə, hazırda dünyadan əsddin çəkilməsidir. "Bu reallıq fonda isə Azərbaycan dövləti, Prezident İllahəm Əliyev dünyada ədalətin bərpası üçün mübarizə aparır", deyə o bildirib.

Beləliklə, sözügedən fakt onu da göstərir ki, bu gün dünyada çoxqütbüyük vəziyyəti yaranıb və bu vəziyyət bəşriyyəti məhv etməyə yönəlmüş düşünlümə addımdır. O cümlədən, fakt budur ki, xristian klubu adlı qərb birbaşa ədalətsizlik və haqsızlıq üzərinə qurulmuş tərefdir. Və bu kimi təreflər nə qədər cəhd etsələr belə öz istədikləri nəticələrə gələ bilməyəcəklər. Xüsusilə, Azərbaycana qarşı qərəzləri necə ki, ayaq tutub yeriməyib, bundan sonra da yeriməyəcək.

Rövşən RƏSULOV



dent İlham Əliyev dünyada ədalətin bərpası üçün mübarizə aparır", deyə o bildirib.

Beləliklə, sözügedən fakt onu da göstərir ki, bu gün dünyada çoxqütbüyük vəziyyəti yaranıb və bu vəziyyət bəşriyyəti məhv etməyə yönəlmüş düşünlümə addımdır. O cümlədən, fakt budur ki, xristian klubu adlı qərb birbaşa ədalətsizlik və haqsızlıq üzərinə qurulmuş tərefdir. Və bu kimi təreflər nə qədər cəhd etsələr belə öz istədikləri nəticələrə gələ bilməyəcəklər. Xüsusilə, Azərbaycana qarşı qərəzləri necə ki, ayaq tutub yeriməyib, bundan sonra da yeriməyəcək.



Bakının qədim abidələrindən biri də ilk dəfə 1890-cı ildə qapıları-nı ziyarətçilərin üzünə açan "Təzə bəy" hamamıdır. "Təzə bəy" azərbaycancadan tərcümədə "toyu olan oğlan" kimi tərcümə olunur. 130 ildən çox vaxt keçib və hamam hələ də bakişilar və şəhərin qonaqları arasında populyardır. Bu yaxnlarda hamamın bərpası başa çatıb və Rusyanın "Homewoodspa" şirkəti burada fəal iştirak edib. Kənardan baxdıqda qədimliyini qoruyub saxlayan hamam indi müasir hamam kompleksinə çevrilib. Şirkətin təsisçisi Igor Kostin Moskva-Bakı platformasına müsahibəsində hamamın bərpasının necə həyata keçirildiyindən danışıb.

- Necə oldu ki, "Təzə bəy" hamamının bərpası məhz sizin şirkətə həvalə olunub?

- Fakt budur ki, bu, bizim "Təzə bəy" hamamının bərpası ile bağlı 2-ci təcrübəmizdir. İlk dəfə 7 il əvvəl idi, sonra hamam sahibi bizimlə əlaqə saxladı, gördüyüümüz işi bəyənmişdi. Şirkətimiz MDB məkanında yaxşı tanınır, biz Rusiyada, Azərbaycanda, Ukraynada taxta evlərin, hamamların tikintisində bir çox layihələr həyata keçirmişik. Bizi Azərbaycan paytaxtının mərkəzində köhnə hamamı bərpa etməye dəvet edəndə sevindik. Əslində, Bakıda "Təzə bəy" adlı iki hamam var- biri İçərişəhər metrosunun yanında, digeri isə- bizim bərpa işləri apardığımız- Goy məscidin yaxınlığında yerləşir.

- Köhnə hamam sizdə hansı təsəssürat yaratdı?

- Hamam dəbdəbəli görünürdü. Əsas otaq günbəzin altında yerləşir, hamam kompleksinin ərazisində sütunlar və tağlar şəklində bir çox memarlıq gözəllikləri tapa bilərsiniz. Qədim dövrlərdən bəri hamam istirahət yeri olduğundan onun bəzədilməsinə xüsusi diqqət yetirilmişdir. Hamamın divarlarında şərq ornamenti var və onun günbəzi sadəcə sənət əsəridir ki, bu da kondensatın tavan-dan divarlara axıdılmasında funksional rol oynayır. Hamam kompleksi uzun illərdir ki, ziyarətçilər arasında çox populyardır və hamısı da ona bacarıqla qulluq edən sahibinin sayəsində.

- Hamamın növbəti bərpası zamanı ev sahibi sizin qarşınızda hansı vəzifəni qo'yub?

- "İnsanları təəccüb-ləndirin". Əslində, bu tapşırıq Azərbaycanda xüsusilə aktualdır (gülür). Biz Azərbaycan hamamının orijinallığını qoruyub saxlamalıyıq, ona görə də hər şeyi milli üslubda etməyə çalışıq. Yeddi il əvvəl biz bu kompleksdə artıq yenidənqurma işləri aparmışıq, indi isə yeni dəyişikliklərin vaxtı çatmışdı.

2021-ci ilin yayında 2-ci yenidənqurma zamanı biz buxar, gil vannaları yaratdıq. Beləliklə, sauna tamamilə dəyişdi və indi sıdı taxtlarından hazırlanıb. Sibir sidrindən hazırlanmış buxar otağı tez yorğunluğu aradan qaldırır, ağıçıyer və ürək-damar xəstelikləri olan insanların halını yaxşılaşdırır.

Əslində, sifarişçi bizdən Azərbaycan hamamını da hazırlamağı xahiş etdi və biz onu Bakının yaxınlığında yerləşən məşhur tarixi-

görünən qayaüstü rəsmləri köçürüb bizim gil hamamda nümayiş etdirirdilər. Neticədə biz Azərbaycanın müasir incəsənəti ilə qədim petroqliflərin qarışğını elə etdik. Yaxşı oldu, ən azı yaxşı rəylər aldıq. Digər şeylər yanaşı, duz otağı da təmir edildi, bura-da divarlar Himalay duzu ilə işləndi.

- Azərbaycanda həyata keçirdiyimiz çoxlu layihələr var. Dediym ki, biz uzun illərdir burada işləyirik. Bunlar əsasən şəxsi sifarişlərdir, hamam komplekslərindən əlavə taxta evlər də tikirik. Onlar bahalı materialdan hazırlanısa da, Azərbaycanda tələbat var. Belə ki, maraqlı layihələrdən biri Quba-da, səfəli Qəçəşədə həyata keçirilib. Planlaşdırıldığı kimi, bu "Labaz" ovçu evi adlanır, bu, müştərilərdən birinin şəxsi layihəsidir. Düşünürəm ki, Azərbaycanda bizi daha

Rusiya şirkəti Bakıda köhnə "Təzə bəy" hamamını necə bərpa edib



REPORTAJ

xeoloji qoruq olan Qobustan üslubunda gildən yaratmaq fikrinə düşdük. Və onun yaradılmasından ruhlanmaq üçün Qobustana getdik, dağlara, onların üzərində çəkilmiş qayaüstü rəsmlərə baxdıq. Sonra bütün bunları köhnə hamamın divarlarına köçürüdük. Əslində, orada rılmışdır. Biz şadıq ki, yüksək səviyyədə aparılan bərpa işləri binanın köhnə dizayını və görkəmini pozmadı.

- Dediniz ki, bu, Azərbaycanda ilk layihəni deyil. Başqa hansıları qeyd edə bilərsiniz?

çox maraqlı layihələr gözləyir. Burada özümüzü rahat hiss edirik, çünki rəqibimiz yoxdur.

Tərcümə - Elçin Bayramlı

RSK Qarabağda hansı “patriotik tərbiyə” ilə məşğul olur

Belə olan halda daha arzuolunmaz amillərin yaranmaması

üçün dərindən
düşünməyin vaxtı
çatıb, çünki bu,
həqiqətən də,
təsadüfi sayla
bilməz!



Prezident İlham Əliyev yanvarın 12-də ölkə jurnalistlərinə verdiyi müsahibəsi zamanı Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları kontingentinin (RSK) fealiyyətlərində Azərbaycan xalqında qıcıq yaradan fealiyyətlərinin olduğunu vurğuladı. Həmçinin bir neçə danılmaz faktları getirərək bütün bunların heç de təsadüfi olmadıqlarını qeyd etdi. Bu fealiyyətin arxasında dayanan və qıcıq doğuran həllar isə artıq hər kesə məlumdur. Lakin həmin halların digər tərəfləri də var - separatçı və quldur rejimin daxilində fealiyyət göstəren qanunsuz tədris müəssisələrində erməni uşaqlarına hansısa "patriotik" və ya "vətənpərvərlik" tərbiyesi xüsusiyətlərinin öyrədilməsi (?)!

Biz nəyi müşahidə edirik?

Bildiyimiz kimi, RSK-nın Qarabağdakı fealiyyət sferasına bilaşasına təhlükəsizliyi təmin etmek, atəşkəs rejiminin nezaretdə saxlamaq, həmçinin bəzi humanitar missiyaların həyata keçirilməsi kimi məsələlər aiddir. Lakin biz nəyi müşahidə edirik?

Məlum olub ki, RSK bu dəfə Azərbaycanın qatı düşənini, 1987-88-ci illərdə başlamış Qarabağın Azerbaycandan ayrılaraq Ermenistan birləşdirilməsi ideyasının dəstəkçisi və təbliğatçısı, Yelena Bonner adlı arvad erməni olmuş rus fiziiki, şovinist-millətçi Andrey Saxarovun adını daşıyan Xankəndi məktəbinə ziyarət ediblər.

Tanınmayan quldur və separatçı rejim üçün heç bir "vətənpərvərlik", yaxud "patriotik" imkanları mövcud deyil, çünki bu ərazilər Azərbaycanın ayrılmaz tərkib hissəsidir!

SİA-nın əldə etdiyi məlumatə görə, Rusiya və Ermenistan KİV-lərində, habelə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yazılıb ki, şagirdlərə Rusyanın tarixi və mədəniyyəti barədə danışılıb, həmçinin, "Dağlıq Qarabağda" (nəyə görəsə Qarabağda deyil!) sülhməramlılar kontingen-



ti -

nin fealiyyəti barədə məlumat verilib. Və sonrasını olduğu kimi tərcümə edirik. SİTAT: "Rusiyalı sülhməramlılar "Sühl dərsi" keçdilər və Stepanakertdəki (Xankəndidəki) Saxarov adına məktəbin 50 şagirdinə hədiyyələr verdilər, deye cümlə günü Rusyanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd olunur ki, interaktiv dərs məktəblilərin patriotik çərçivədə tərbiyələnmələri istiqamətində keçirilib". (??!!)

Maraqlıdır, RSK, yaxud rus hərbiçiləri Azərbaycanın ərazisində hansı "patriotiklikdən" dəm vurublar? Məgər burası Rusiyadır mı? Bildiyimiz qədər hər dövlətin özünəməxsus vətənpərvərlik ideyaları, milli tarixləri mövcud olur və bunların hər biri bilaşasına həmin ölkələrin xaqallarına məxsusdur.

Eləcə də bu gün tanınmayan quldur və separatçı rejim üçün heç bir "vətənpərvərlik", yaxud "patriotik" imkanları mövcud deyil, çünki bu

məsi Rusiya üçün bu qədər vacibdirse, onda buyursunlar Gümrüdəki 102-ci bazalarının tərbiyəçilərini göndərsinlər Ermənistanın istənilən təhsil müəssisələrinə və orada nə qədər istəyirlərse Rusyanın tarixin dən, mədəniyyətdən və eləcə də patriotizmdən leksiyalar söyleşinlər, bu onların və ermənilərin öz işləridir, lakin burada, Azərbaycanda olundularını unudan RSK onu da yad dan çıxarmamalıdır ki, onlar Bakının

etimadı sayesində Qarabağda fealiyyət göstərilər və eyni zamanda hər hansı rəsmi mandatlara da sahib deyillər. Belə olan halda separatçılara "patriotizm" haqqında dərs keçmək növbəti şübhəli məqamları da ortaya çıxmış olur və həmin məqamlardan biri də budur ki, RSK separatçılara övladlarına separatizmin necə qorunub-saxlanılması barədə şüuraltı bilgilər yürüdülər. Misal üçün, təqribi olaraq biz belə bir mümkün təsəvvürü canlandırma bilərik:

RSK təlimçisi separatçının şagird övladına sual edir:

- Öğər sənin vətəninə hücum edilərsə sən nə edərsən?

Separatçının şagird övladı cavab verir:

- Qaçıb gizlənərəm ki, həyatımı təhlükə olmasın.

RSK təlimçisi:

- Yox, bu vətənpərvərlik deyil, sən elinə silah alıb vətənini qorumaşın!

Separatçının şagird övladı:

- Öğər belədirsinə, dostlarını da toplayıb, düşmənə (yəni Azərbaycan əsgərinə) qarşı partizan mühərabəsi na başlayacağam.

Bax, təxminən belə ola bilə RSK-nın "patriotik dərs" adlandırdıqları müxənimlər. Müxənimlər kifayət qədərdir, hətta belə desək, saatlı bomba mexanizmləri kimi qeyd etsək dəha doğru olardı. Bu baxımdan, hələ ki, bunların qıcıq doğuran oyunbaşlıqları davam etdikcə görünür, ayaqları da yer almağa başlayır. Belə olan halda isə daha arzuolunmaz amillərin yaranması üçün dərindən düşünməyin vaxtı çatıb...

Rövşən RƏSULOV

**P.S. Maraqlıdır, görəsən
separatçılara caynaqlarından
qurtulmaq üçün Azərbaycan
hərbiçilərinin nəzarətləri altında
bölgələrə gəlmək və ölkəmizin
pasportunu daşımaq istəyən
erənilər olarsa, RSK yenədəmi
onları geriye qaytarıb "artsax"
adlı quldur rejimin "orqanlarına"
təslim edəcəklər? Axi bildiyimiz
kimi, belə hadisələr bir neçə dəfə
baş verib (?)**

Rus politoloq:

“Bakı İrəvana yumşaq güc tətbiq etməlidir”

Stanislav Tarasov: Ermənilər itirilə biləcək hər şeyi itiriblər, Ermənistanda vəziyyət çox ağırdır”

Tanınmış rusiyalı politoloq Stanislav Tarasov "Caliber" analitik mərkəzine müsahibəsində Azərbaycan-Ermənistan münasibətləri və regionda yaranmış vəziyyətlə bağlı maraqlı fikirlər bildirib. Politoloğun müsahibəsini oxucularımıza təqdim edirik.



- Stanislav Nikolayeviç, ilk növbədə, Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin Moskvada keçirilən görüşü ilə bağlı fikrinizi öyrənmək istərdim. Tərəflər Türkiyə-Ermənistən münasibətlərinin normallaşması istiqamətində hansıa irəliliyiş nail ola biləcəklərim?

- Hesab edirəm ki, görüş müsbətdir, bu, Qarabağ müharibəsinə son qoyan 10 noyabr 2020-ci il ta-

çarter reysləri ilə uçur və bütün bunlar ticarət-iqtisadi elaqələrin daha da inkişafını nəzərdə tutur və s.

- Yəni Ermənistən-Türkiyə sərhədi tezliklə açıla bilər?

- Yox, belə düşünmürem. Bu kifayət qədər uzun prosesdir, bir az vaxt aparacaq. Hər şey dərhal baş verməyəcək. Biz Moskvada Ermə-

- Bu cür hərəkətləri ilk olaraq tərəflərdən hansının alovlandırdığını birmənalı demək mənim üçün çətindir. Ancaq aydınlaşdır ki, bunlar olur.

- Ermənistən tərəfi silahlı təxribatlardan əl çəkməzsə, Qarabağda ermənilərlə azərbaycanlıların gələcəkdə birgə yaşamasından danışmağın mənəsi varmı? Razılaşın ki, İrəvan buna hazır deyil. Əks halda ermənilərin Bakı və Ankara ilə yaxınlaşma fobiyalarının səbəbinə nə ilə izah etmək olar?

- Düşünürəm ki, Ermənistən özündə müəyyən qüvvələr Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında maraqlı deyil və bu proses bu cür mane olur. Erməni cəmiyyətindəki fobiyalara gəlincə, bunlar kifayət qədər başa düşüləndir. Ermənilər itirilə biləcək hər şeyi itiriblər və çox həssasdırlar. Ona görə də Bakı yumşaq güc siyasetini tətbiq etməlidir. Ermənistən tərəfi Azərbaycanın güclü mövqedən çıxış etməsindən ciddi narahatdır, ona görə də hesab edirəm ki, Bakı daha diplomatik hərəket etməlidir. Bu, normal dialoq qurmaq üçün də faydalı olacaq.


Diger tərəfdən, Ermənistanda Paşinyan kimi siyasetçinin hakimiyətdə olmasının həm Bakının, həm də Ankaranın maraqlarına cavab verdiyini də gözdən qəcirdən olmaz. Axi o, hakimiyəti itirəsə, o zaman onun yerinə qısaş almaq istəyən müəyyən qüvvələr gelebilər. Bəli, aydınlaşdır ki, Ermənistən bunun üçün müvafiq hərbi və maliyyə resursları yoxdur və buna baxmayaq, Bakı həm ritorikasını, həm də siyasetini yumşaltmalıdır. Axi, artıq hamı bilir ki, Qarabağ müharibəsində Azərbaycan qalib gelib. Ona görə də Ermənistanda vəziyyətin çok ağır olduğunu nəzəre alsaq, ermənilərə daha loyal şərait yaratmaq lazımdır.

- Sərhədlərin açılmasından sonra Ermənistən tərəfi Türkiyə ərazisində təxribatlar törədə bilər?

- Düşünürəm ki, Türkiyə ərazisində heç bir təxribat olmayacağı, çünki Ermənistən buna, eləcə də Azərbaycanla yeni müharibəyə hazırlı deyil.

- Amma bu, Ermənistən Azərbaycan ərazisində təxribat fəaliyyətini davam etdirməsinə mane olmur. Ermənistən tərəfinin Azərbaycan sərhədində son təxribatlarından yəqin ki, xəbəriniz var?

- Nə cür? Ermənistəna həm Türkiyə, həm də Azərbaycan sülh təklif



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

*Yazı Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə
“Müzəffər Ali Baş Komandanın rəhbərliyi
ilə 44 günlük “Vətən Müharibəsi”ndə¹
qazanılmış tarixi qələbə, Ermənistən
tərəfindən törədilmiş sülh və insanlıq
əleyhinə cinayətlər, habelə müharibə
cinayətləri ilə bağlı həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması” istiqaməti
çərçivəsində hazırlanıb.*

edir. Ermənistana kommunikasiyaların açılması təklif olunur. Bütün bunlardan ən çox faydalanan isə Ermənistandır. Elə deyilmə?

- Əlbəttə yox. Hər iki halda Ermənistən potensial olaraq qalib gəlmir, çünki dediyim kimi, hər şeyi itirib. İndi də ona güc mövqeyində şərtlər diktə olunur.

- Bəs ermənilərin pul qazanmaq, hətta daimi yaşamaq üçün Ermənistəndən Türkiyəyə getməsini necə izah edirsiniz?

- Ermenilər Türkiyəyə ona görə gedirlər ki, görünür, orada yaşamaq istəyirlər, qoyun yaşınları. Başa düşürsünüz bu xalq belədir...

- Necədir? Köçəri?

- Bunu deməzdim. Onlar sadəcə yad insanlar arasında necə yasağı bilirlər.

- Və başqasına məxsus olanı necə mənimseməyi bilirlər ...

- Başa düşmək lazımdır ki, ermənilərin taleyi ağıdır. Prezident Əliyevin isə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, amma Stepanakerti (Xankəndi - red.) temizləməməsi ağıllı qərar idi. Hər şey düzgün edildi. Amma Qarabağın statusu problemi var, ona görə də burada mümkün kombinasiyalar üzərində düşünmək lazımdır.

- Qarabağ problemi kimi Qarabağın statusu məsələsi də bağlıdır. Bütün ermənilər bu reallıqla barışmalıdır...

- Azərbaycan tərəfinin mövqeyi belədir, amma bu Ermənistənə məraqlarına uyğun deyil.

- Sizin hesablamalarınızda görə, Rusiya sülh-məramlıları Qarabağda nə qədər qala - caq?

- Düşünenim ki, 10 noyabr 2020-ci il tərixli bəyanatda göstərilən müdəddətin sonuna qədər qalacaqlar, lakin qarşısındaki 5 il üçün də qala bileyinə də istisna etmirəm. Hər şey vəziyyətdən asılı olacaq.

Tərcümə - Elçin Bayramlı



nistan-Türkiyə yolunda hadisələrin ardıcılılığını diqqətlə izləyirik və çox güman ki, növbəti addım kimi Ermənistən və Türkiyənin resmi nümayəndələrinin İstanbulda, yaxud da Avropada növbəti görüşü olacaq. Prosesin müsbət istiqamətdə getmesi vacibdir.

- Sərhədlərin açılmasından sonra Ermənistən tərəfi Türkiyə ərazisində təxribatlar törədə bilər?

- Düşünürəm ki, Türkiyə ərazisində heç bir təxribat olmayacağı, çünki Ermənistən buna, eləcə də Azərbaycanla yeni müharibəyə hazırlı deyil.

- Amma bu, Ermənistən Azərbaycan ərazisində təxribat fəaliyyətini davam etdirməsinə mane olmur. Ermənistən tərəfinin Azərbaycan sərhədində son təxribatlarından yəqin ki, xəbəriniz var?

- Nə cür? Ermənistəna həm Türkiyə, həm də Azərbaycan sülh təklif



SON SƏHİFƏ



18 yanvar
2022-ci il

Gənclərin xaricdəki universitetlərə marağı

NƏDƏN QAYNAQLANIR?

Gənclərin bugünkü gündə təhsil almaq üçün xaricə üz tutmasının bir çox səbəbləri var". Bu sözü SIA-ya açıqlamasında "Vision Academy"nin rəhbəri Rəşad Abbasov bildirib.

Onun sözlərinə görə, xaricdə fealiyyət göstərən universitetlərin dünyada və ölkəmizdə müəyyən nüfuzu sahib olması və həmin universitetlərdə təhsilin daha da keyfiyyətli olması bunun en başlıca səbəblərindən biridir: "Digər səbəblərdən biri isə xaricdə fealiyyət göstərən təhsil müəssisələrinin hər keçən il şərtlərini daha asan və əlcətan etməsidir. Gənclərimiz düşünürük ki, xaricdə təhsil almaq onların gələcək kariyerasına ciddi şəkildə təsir edəcək və onlara bu baxımından üstünlük verəcək. Hesab edirəm ki, bu çox düzgün yanaşmadı. Onlar xarici universitetlər içərisində daha çox Türkiye universitetlərini tərcih edirlər. Türkiyədə təhsil alan aktiv azərbaycanlı tələbələrin sayı 27 mindir. Bundan başqa olaraq tələbələr Polşa, İtaliya, Ukrayna və Rusiyada fealiyyət göstərən universitetlərə üstünlük verirlər".

Banuçiçək Hüseynli



"İmmunitet sisteminizi gücləndirəcək və infeksiyalara qarşı qoruyacaq qidalardır". Bu-nu SIA-ya dietoloq Ceyhunə Yusifova deyib. Onun sözlərinə görə, immunitet sistemini gücləndirəcək 7 qida var:

Situs meyvələri: Sitrus meyvələrində olan C vitaminı immunitet sistemini yaxşılaşdırmağa kömək edir və infeksiyalara mübarizə aparan ağ qan hüceyrələrinin istehsalını artırır. Ən çox yayılmış sitrus meyvəleri: qreypfrut, portagal, limon, naringi

Brokoli: A, C və E vitaminləri mənbəyidir.

Sarımsaq: Təzə, ciyi sarımsaq antibakterial və antiviral xüsusiyyətlərə malikdir.

Zəncəfil: Boğaz ağrularını və digər iltihablı xəstəlikləri azaltmağa kömək edir.

Sarıkök: İltihab əleyhinədir və xəstəliklərin qarşısını alır.

Curcumin təbii olaraq sarıkökdə olur

Səkerinizi balanslaşdırmağa kömək edir.

Yaşıl çay: İnfeksiya ilə mübarizə aparmağa kömək edən polifenol adlı antioksidant mənbə-

yıdır.

Günebaxan tumları: Tərkibində fosfor, magnezium, B-6 və E vitamini var. O, həm də triptofan mənbəyidir. Triptofan bədən tərəfindən təbii əhval stabilizatoru sayılan serotoninə çevirilir. Bu şəkildə günəbaxan tumları narahatlıq və e

Hansi qidalardan insanları infeksiyadan qoruyur



«SƏS» QƏZETİNƏ ABUNƏ OLMAQ İSTƏYƏNLƏR AŞAĞIDAKI YAYIM ŞİRKƏTLƏRİ İLƏ ƏLAQƏ SAXLAYA BİLƏRLƏR



1. Azərpoçt Poçtdaşımı Mərkəzi – 0125984955, 0552004544
2. Azərmətbuat Yayım MMC – 0124411991, 0124404694
3. Səma Mətbuat Yayım – 0125940252, 0503336969
4. Pressinform MMC – 0125115191, 0504560835, 0553156002
5. Qaya Mətbuat yayım – 0125667780, 0502352343
6. Qasid Mətbuat Yayım – 0124931406, 0124938343
7. F.Ş.Ruhid Hüseynov – 0124349301, 0505357898
8. Ziya LTD – 0124977696, 0503067744

1 nüsxə 1 aylığı 13.20 AZN

6 aylıq 79.20 AZN

1 illik 158.40 AZN

Postpartum
depressiyası
nədir?



"Bildiyimiz kimi doğum sonrası depressiya zamanı hamilelik dövründə qadın orqanızında dəyişikliklər baş verir". Bu sözü SIA-ya verdiyi açıqlamasında mama-ginekoloq dr. Ləman Əliyeva deyib.

"Eləcə də o hormonal dəyişikliklər qadın doğum etdiğindən sonra dərhal normasına düşmür, bu hormonlar müəyyən bir müddət davam edir. Bəzi qadınlarda doğum sonrası depressiya hansı əlamətlərə başlayır? Bu qadınlarda ruh düşkünlüyü olur, qorxurlar, çəkinirlər, sanki hər şeyin yolda getməyəcəyini, uşağa normal baxa bilməyəcəklərini, gücsüz olduğunu düşünürülər və onlara sebəbsiz yerdə ağlamaq hissi gelir. Bu da bir müddət bitiklə tərkibli sakitləşdiricilər və yaxud psixoterapeutlərin sessiqlər ilə keçib gedə bilir. Təbii ki, bunun çox ağır formaları da var, o zaman artıq daha ağır müalicələr tələb olunur. Ağır hallar olaraq isə psixi vəziyyətin daha ağır formalarını nəzərdə tuturam. Həmin qadınlar ümumiyyətlə danışır, heç bir suallara cavab vermirlər, reaksiya göstərmirlər. Bu isə ağır psixi durumdur ki, bununla isə psixiatr məşğul olur" - deyə, L. Əliyeva fikrini tamamlayıb.

Rüqəyya Orucova

stresslə mübarizə aparmağa kömək edə bilər. İmmunitet sistemini gücləndirmək üçün təkcə yemek kifayət deyil. Stress və kədəri minimuma endirmək mümkünəs, uzaq durmaq lazımdır.

Daimi idmanla güclənən bədən həm enerjini artırır, həm də xəstəliklərə qarşı çox daha davamlı olur. İdman edərkən özünüze həftəlik hədəflər qoymaqla iştirak etməliyiniz.

Gecə 6 saatdan az yatan insanların ürək-damar xəstəlikləri riski altında olduğunu göstərən araşdırmalar var. Stress zamanı yaxşı yata bilmirsinzə, melissa, çobanyastığı və razyana çayından dəstək almağa çalışın. Yuxu rejimini sahib olmaq üçün çox vacibdir. Yuxunu-zun effektivliyinin azaldığını hiss etdiyiniz günlərdə çobanyastığı, razyana və ya melissa çaylarından faydalana bilərsiniz.

Ayşən Vəli

Baş redaktor:
Bəhrəz Quliyev

Ünvanımız:
**Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.**

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az

ƏLINCƏ AZƏRBAYCAN XEYRİYYƏ
CƏMIYYƏTİNİN ORQANI.

QƏZET 1991-Cİ İL
YANVARIN 11-DƏN ÇIXIR
Tel: 598-33-90
Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə biler.

**Qəzet bazar və
bazar ertəsindən
başqa hər gün
nəşr olunur**

Tiraj: 4600